

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

*Ilhamiyev*

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 114 (5102) 25 iyun 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixindən 98 il ötür



Səh 3  
→

6

Nigar Arpadarai: "Bakı  
Qran-prisi maraqlı və  
möhtəşəm alındı"



6

İsrail səfiri Dan Stav:  
Naxçıvan böyük  
turizm potensialına  
malikdir



4

Bridget Brink:  
Azərbaycan ABS üçün  
vacib tərəfdaşdır



25 iyun 2016-cı il

# Özəlləşdirmə çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən biridir

*Prezident İlham Əliyev: "Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir"*



Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb. Özəlləşdirmənin bütün iqtisadi-sosial sferaları əhatə etməsi qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasına imkan yaradıb, valyuta bazarı formalaşdırılıb, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit təmin edilib.

Təsədüfi deyil ki, ilin əvvəlində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bildirmişdi ki, ölkəmizdə genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Ölkə başçısı 2016-cı il yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə islahatların dərinləşməsinə mühüm vəzifə kimi qarşıya qoyaraq, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanmasının, bu işə yerli və xarici investorların cəlb olunmasının prioritet olduğunu, xüsusilə vurğulamışdı.

Dövlət başçısı bildirmişdi ki, geniş özəlləşdirmə proqramının hazırlanması üçün müvafiq göstərişlər verilməlidir: "Biz həm xarici, həm yerli

investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün əlverişli şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investordada şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, əlverişli şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər".

Hazırda özəlləşdirmə ilə bağlı həyata keçirilən tədbirlər isə bir daha sübut edir ki, ölkə başçısının qətiyyətli addımları ilə bu sahədə ciddi irəliləyişlər olacaqdır. Məhz bu günlərdə Prezident İlham Əliyevin dövlət əmlakının özəlləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Fərman da dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsinə böyük töhfələr verəcəkdir. Fərmana əsasən, Nazirlər Kabineti "Dövlət

əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmişdir. Fərman, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərin hər il dövlət büdcəsinin layihəsi ilə birlikdə Prezidentə təqdim olunması qeyd olunub. Mütəxəssislərin fikrincə, yeni Fərman özəlləşdirmə ilə bağlı prosesləri daha da sürətləndirəcək. Əlbəttə ki, özəlləşdirmə proqramının uğurla həyata keçirilməsi bu sahədə dövlət yükünün azaldılmasına, sahibkarlığın inkişafına, müəssisələrin idarəçiliyində müxtəlif üsullardan istifadəyə, yeni texnologiyaların tətbiqinə səbəb olacaqdır. Müəyyən potensialı olan, lakin bəzi səbəblərdən yetərinə səmərəli fəaliyyət göstərə bilməyən, debitor borclarının həcmi yüksək olan strukturlar özəlləşdirmə proqramına daxil ediləcək.

Bir sözlə, özəlləşdirilmə prosesi daha çevik qərarların verilməsi üçün önəm kəsb edir. Bu, bəhs olunan sektorda qərarların operativliyinin təmin edilməsinə şərait yaradacaq, yeni proqram büdcəyə daxilolmaların həcmi artırma bilər. Azərbaycanda özəlləşdirilmənin əsas məqsədlərindən birini büdcəyə daxilolmaların artırılması təşkil edir ki, bu baxımdan, dövlət büdcəsi üçün yük olan qurumların özəlləşdirilməsi vacib amildir.

**SƏS" Analitik Qrupu**

## Rəsmi xronika

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 897 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Azərbaycanın dəniz nəqliyyatı işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

\* \* \*

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

Dövlətimizin başçısı Sloveniya Prezidenti Borut Pahoru da təbrik edib. Məktubda qeyd olunur: "Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və rifah diləyirəm".

\* \* \*

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

\* \* \*

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il aprelin 26-da Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında Sərəncam imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 14 iyun tarixli qanunun tətbiqi haqqında Sərəncam imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 280-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 1255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nda dəyişikliklər edilməsi haqqında Sərəncam imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Yusif Yevgeniyev Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə Sərəncam imzalayıb.

# Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixindən 98 il ötür

**26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günüdür. Həmin tarixdən 98 il ötür. 1918-ci ildə yenidən müstəqilliyini elan etmiş Azərbaycan ilk Milli Ordusunu yaratdı və ilk milli ordu hissələrini formalaşdırmağa başladı. Təəssüf hissi ilə bildirək ki, 1920-ci ilin aprelinde Azərbaycan sovetlər tərəfindən işğal edildikdən sonra milli ordu ləğv edildi.**

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilir, nizami orduya ehtiyac var idi. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.

## SİLAHLI QÜVVƏLƏRİN MÜKƏMMƏL QANUNVERİCİLİK BAZASI YARADILDI

1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradıldı. Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi olaraq 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi-vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Məhz Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Prezidentinin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bu gün müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadıq qalaraq Milli Ordunu regionun ən güclü ordusu səviyyəsinə yüksəldib.

**“BU GÜN AZƏRBAYCAN ORDUSUNDA OLAN TEXNİKA ƏN GÜCLÜ ORDULARDAN DA GERİ QALMIR”**




Müasir dövrümüzdə ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təminat olunmuş Milli Ordumuz işğal olunmuş torpaqlarımızı azad etməyə hazır və qadirdir. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qıncı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq gücündədir. MDB çərçivəsində Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Azərbaycan Prezidenti

İlham Əliyevin “Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır”-fikrini ifadə etməsi, məhz bu gerçəkliklərdən qaynaqlanır.

Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə son illər ərzində böyük işlər görüldü. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik odumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.

**Nəzakət ƏLƏDDİNQIZI**

25 iyun 2016-cı il



## Minskdə Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının təqdimatı olub

**İyunun 24-də Azərbaycanın Belarusdakı səfirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Belarus dilində nəşr olunmuş şeirlər kitabının təqdimat mərasimi keçirilib.**

Səfirlikdən verilən məlumata görə, bu kitabın çapına qədər Leyla Əliyevanın Belarus dilinə tərcümə olunmuş şeirləri ölkənin müxtəlif ədəbi qəzet və jurnallarında ("7 dney", "Litaratura 3 Mastaütva" ("Literatura i iskusstvo"), "Kulğura", "Polime") dərc edilib.

Leyla Əliyevanın şeirlərini rus dilindən Belarus dilinə belaruslu gənc şairə, tərcüməçi, Belarus Yazıçılar İttifaqının üzvü Tatyana Siveç tərcümə edib. Onun tərcümələrindən sonra Leyla Əliyevanın şeirləri Belarus ictimaiyyətində tanınıb və hazırda sevilə-sevilə oxunur. Məhz Belarus xalqının getdikcə artan həvəsi və istəyi Leyla Əliyevanın şeirlərini kitab şəklində işıq üzü görməsi ideyasını doğurub.

"List" ("Yarpaq") kitabının səfirliyin təşkilatçılığı ilə keçirilmiş təqdimat mərasimində Belarusun ədəbi ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, ölkədə akkredite olunmuş diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Azərbaycan diasporunun fəal üzvləri və Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Təqdimat mərasimində səfir İsfəndiyar Vahabzadə çıxış edərək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün sahələrdə olduğu kimi, humanitar sahədə də münasibətlərin inkişaf etdiyini bildirib. O, Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının çap olunmasını bu istiqamətdə uğurlu addım kimi dəyərləndirib.

Kitabın tərcüməçisi, gənc şairə Tatyana Siveç çıxışında Leyla Əliyevanın şeirlərini yüksək qiymətləndirib. O, bu şeirlərin tərcüməsi zamanı göstərilən köməyə görə Azərbaycanın Belarusdakı səfirliyinin kollektivinə təşəkkürünü bildirib. Mərasimin sonunda azərbaycanlı tələbələr Leyla Əliyevanın Belarus dilində şeirlərini söyləyiblər.

## Bridcet Brink: Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır

Azərbaycan Amerika Birləşmiş Ştatları üçün vacib tərəfdaşdır. Biz təhlükəsizlik, iqtisadiyyat, energetika və demokratiya sahələrində əməkdaşlığımızı inkişaf etdiririk. Bu fikirləri ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink Azərbaycana səfirinin yekunları ilə bağlı mətbuat konfransında söyləyib. ABŞ rəsmisi ölkəsinin yeni İpək Yolu təşəbbüsünü dəstəklədiyini, bu layihəni həyata keçirməklə Azərbaycanın yükdaşıma mərkəzinə çevrildiyini, bunun iqtisadi inkişaf və təhlükəsizlik baxımından vacib məsələ olduğunu bildirib. Bridcet Brink ölkəmizdə keçirdiyi bütün görüşlərin konstruktiv olduğunu qeyd edib. Vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycanla əlaqələri bütün sahələrdə genişləndirmək niyyətindədir.



## Qulam İsakzai: "Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bütün dünyada təqdir olunur"

**Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 24-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşüb.**

Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, görüşdə Baş nazirin müavini Əli Həsənov BMT-nin baş katibi Pan Gi Mun, təşkilatın Azərbaycandakı rezident əlaqələndiriciləri ilə görüşlərini xatırlayıb, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, BMT agentlikləri 20 il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan Hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşılaşdırılmasını quruluşunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini vurğulayıb. O bir daha bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərini həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər yüksək səviyyəli rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Baş nazirin müavini münafiqə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən BMT agentlikləri 1992-2015-ci illər ərzində Azərbaycanda humanitar və inkişaf layihələrinə 290 milyon ABŞ dollarından çox vəsait ayırıb. Ondan 115 milyon dolları BMT-nin Dünya Ərzaq Proqramının (WFP) Azərbaycandakı nümayəndəliyinin xətti ilə, 112 milyon dolları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə sırf qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial müdafiəsinə, qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilmişdir.

Əli Həsənov deyib: "Problem yarananda ölkəyə ilk gələn BMT qurum-



ları olub. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt Azərbaycana gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə kimi göstərilir. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığını, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur. Bu gün Azərbaycanı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal kimi "Eurovision" mahnı müsabiqəsini, birinci Avropa Oyunlarını, dünyanın narahat edən çox önəmli məsələlərin müzakirə edildiyi Qlobal forumları, bu günlərdə keçirilən Formula-1 yarışını və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü konkret işlərin nəticələridir".

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafiqəsi və bu münafiqə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

Əli Həsənov bildirib: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu gün bizim 1 milyon 200 min qaçqın və məcburi köçkünümlər var. ATƏT-in Minsk qrupu yarandığı vaxtdan indiyədək bu problemi həll etmək üçün heç bir konkret addım atmayıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, biz müharibə istəmirik və münafiqənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ermənistandakı faşist rejimi düz yola gəlməyəcəyi təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq beynəlxalq hüquqa söykənərək öz torpaq-

larını istənilən yolla azad edəcək. Münafiqənin həll edilməsinin yeganə səbəbi Ermənistan rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münafiqə üzərindən hakimiyyətə gəliblər. Dünyanın böyük dövlətləri isə bu problemin həll edilməsinə laqeyd yanaşırlar. Nə üçün BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münafiqə ilə bağlı qəbul etdiyi qətnəmə və qərarlar icra olunmur? Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman ölkələrinin həmrəyliyini vacibliyini vurğulayıb. Əgər bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq görürük ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Ancaq hesab edərəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz".

Bu gün dünyada münafiqələrin heç birinin həll edilməsinə toxunan Baş nazirin müavini deyib: "Qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. İkinci Dünya müharibəsindən sonra münafiqələrin sayı artıqca qaçqın və miqrantların sayı da get-gedə artmağa başladı. Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Biz isə demokratiya, insan hüquqlarının qorunması dərəcəsi keçməyi istəyirlər".

BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafiqəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Qulam İsakzai Azərbaycanda gedən sürətlə iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O qeyd edib ki, fəaliyyəti dövründə dünyanın bir çox konflikt zonalarında çalışıb, lakin Azərbaycan Prezidentinin ölkədəki qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bütün dünyada təqdir olunur. Diplomət növbəti 5 il ərzində ölkəmizdə fəaliyyət göstərəcəkləri sahələrlə bağlı təkliflər hazırladıklarını bildirib və Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

## Ədliyyə naziri Gədəbəydə vətəndaşları qəbul edib




Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 24-də ədliyyə naziri Fikrət Məmmədov Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib. Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin yerində qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səfər zamanı ədliyyə naziri Gədəbəydə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliyinə təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəminə qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlətimizin başçısının tələblərini diqqətlə çatdırıb. Amnistiya qərarının və cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminalaşdırılması ilə bağlı edilmiş yeni dəyişikliklərdən irəli gələn vəzifələrin vaxtında və dürüst icrasının təmin olunması üzrə və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

## Fövqəladə hallar naziri Gəncədə vətəndaşları qəbul edib

Iyunun 24-də fövqəladə hallar naziri Kəmaləddin Heydər Gəncədə bu şəhərin, eləcə də Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 402, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavini və FHN-in müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.



# Milli Məclisin son plenar iclası keçirildi

## İclasda 9 məsələdən 3-ü müzakirələrdən çıxarıldı

Dünən Milli Məclisin növbədən-kənar son plenar iclası keçirildi. İclasın gündəliyində 9 məsələ olsa da, 3 məsələ müzakirələrdən çıxarıldı. Parlamentin spikeri Oqtay Əsədov bildirdi ki, gündəlikdə olan son - Mülki Prosesual Məcəlləsində, "İcra haqqında" qanununa və Mülki Prosesual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri Milli Məclisə Ali Məhkəmə tərəfindən təqdim edilsə də, hazırda layihələr üzərində iş aparılır. O.Əsədovun sözlərinə görə, sözügedən layihələr cari ilin oktyabr ayında, yəni Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılaçaq.

### Oqtay Əsədov Zahid Oruc ilə bağlı tapşırıq verdi: "Ölçü götürülsün"

İclasda gündəliyin birinci - "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı millət vəkili Zahid Oruc çıxışı zamanı bildirdi ki, Britaniyada Avropa İttifaqından çıxmaq xətti qalib gəldi: "Fikrimcə, Devid Kameron istefa verə bilər. Avropa İttifaqının gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gündən funt sterlinq 1,35-ə düşüb. Eləcə də avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, taksifri siyasətinə diqqətlə yanaşmaq lazımdır".

Z.Oruca cavab olaraq spiker O.Əsədov bildirdi ki, taksifri dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa İttifaqına nə dəxli var axı?" Spikerin bu fikirlərinə Zahid Oruc yerdən öz etirazını bildirdi, bu isə qarşıdurma yaratdı.

O.Əsədov isə Z.Orucu sakit olma-



ğa dəvət etdi: "Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. "Tax free"-nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən səsinə kəsmədin. Sən gündəlikdən danış. Hər dəfə temadankənar danışsın. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın, səni də başa saldım. Başa düşmürsənsə, öz işini. Sən artıq həddini aşırırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətinə gördüm, çox belə səviyyəsiz".

Z.Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsenin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd etdi.

### Siyavuş Novruzov: "Biz 90-ci illərin parlamentində deyilik. Böyük-küçük məsələsi var"

Bundan sonra çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov həmkarını səbrli və sakit

olmağa çağırıb. O bildirdi ki, çıxış edənlər çıxışını bitirəndən sonra yerindən danışmağa ehtiyac yoxdur: "Spikerin də məsələlərə müdaxilə etmə hüququ var. Biz 90-cı illərin parlamentində deyilik. Böyük-küçük məsələsi var. Adətən, görmüşdük ki, böyük danışanda, kiçik qulaq asar".

Millət vəkili Cavid Qurbanov da həmkarına səsləndi: "Mən istərdim ki Zahid Oruc sözlərini geri götürsün. Yəqin o, mənim sözümü eşidər".

Sonra spiker Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevə millət vəkili Z.Orucun Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.

### Parlament tətillə getdi

Bununla da Milli Məclisin növbədən-kənar sessiyası başa çatdı. Millət vəkili iclasda 6 məsələ ətrafında müzakirə apardılar. Qanun layihələrinin hər biri səsə qoyularaq, qəbul edildi.


Sessiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə yekunlaşdı.

RƏFİQƏ KAMALQIZI

## Heydər Əliyev Beynəlxalq Aeroportu Formula-1 müddətində 118 mindən çox sənişinə xidmət göstərüb

Iyunun 10-dan 22-dək Bakıda Formula-1 Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Aeroportu 118 mindən çox sənişinə və 640-dan çox reysə xidmət göstərüb. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gələn sənişlərin sayı 41 min nəfərdən çox olub. Həmçinin 758 sənişin ilə 6 çarter reysi yerinə yetirilib.

Bu müddət ərzində 372 sənişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilib. Formula-1 yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olub. Hər gün Heydər Əliyev Beynəlxalq Aeroportuna 6 minə yaxın sənişin gəlib. Yarış müddətində "Silk Way West Airlines", "Cargolux" və "Nippon Cargo Airlines" yük aviaşirkətləri bolid və digər Formula-1 avadanlıqları ilə 7 çarter və 1 part-çarter



reysi yerinə yetirib. Yükdaşımalarının dövriyyəsi 1,6 milyon kiloqramdan artıq təşkil edib. Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri - For-

mula 1 Avropa Qran-pri yarışına uğurla başa çatıb. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.

25 iyun 2016-cı il

# Nigar Arpadarai: "Bakı Qran-prisi maraqlı və möhtəşəm alındı"

**M**ötəbər beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyi məkən kimi tanınan Azərbaycan dünya əhəmiyyətli daha bir turnirə uğurla ev sahibliyi etdi. İyunun 17-19-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi sürət həvəskarlarına həyəcanlı və adrenal dolu anlar yaşatdı. Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran-prisini 187 ölkədə 500 milyon tamaşaçı izlədi.



de satış gözlədiyimiz kimi oldu. Avropa Qran-prisinə 25 min bilet satılmışdı. Bundan əlavə, Formula-1 yarışının geniş televiziya auditoriyası var. Avropa Qran-prisini televiziya vasitəsilə izləyən azarkeşlərin sayını yaxın günlərdə açıqlayacağıq.

## Açılışda Avropa ilə Asiyannı birliyini göstərməyə çalışdıq

- Bir qədər də Qran-prinin açılış haqqında danışaq. Azərbaycanın zəngin adət-ənənələrini tərənnüm edən mərasimin qayəsində nə dayanırdı?

- Avropa Qran-prisinin açılış mərasimi "Sürətlə reallaşan arzular" adlanırdı. Ümumiyyətlə, Formula-1 yarışlarında açılış mərasimləri böyük olmur. Çünki bunun üçün cəmi 20 dəqiqə vaxt ayrılır. Bəzi ölkələr var ki, onlar ümumiyyətlə açılış mərasimi etmirlər. Biz çalışdıq ki, ilk Qran-pri olduğu üçün simvollarımızı dünyaya göstərek. Bildiyiniz kimi, idmanın bu növü bir çox ölkələrdə yayımlanır. İstədik ki, Bakı şəhər halqası brendinin simvollarını, - alov, su, külək, irəli və birlikdə, - səciyyəyləndirən, eyni zamanda, milli mədəniyyətimizi əks etdirən amilləri təqdim edək. Sonda Avropa ilə Asiyannın birliyini və mərkəzdə Bakını göstərməyə çalışdıq. Məncə, açılış mərasimi çox maraqlı alınmışdı. Mərasimdə milli musiqilər, geyimlər, brendin elementləri var idi. Açılış xəyal formasında bir uşağın arzusu sjeti ilə aparılırdı.

## Əməliyyat Şirkətində çalışanların əksəriyyəti yerli vətəndaşlardır

- "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin Qran-pridən sonrakı fəaliyyəti maraqlıdır. Formula-1 Avropa Qran-prisi gələcək yarışlar üçün nə kimi təcrübə qazandırdı?

- İndiki mərhələdə bizim işimiz hələ də çoxdur. Şəhərdə olan müvəqqəti qurğular yıqılmalı və hesabatlar hazırlanmalıdır. Pit binası, təhlükəsizlik baryerləri, Dənizkənarı Milli Parkda olan tikililər sökülməlidir. Gələn il yarışa bir neçə ay qalmış onlar yenidən quraşdırılacaq. Növbəti dəfə təbii ki, bu iş sürətlə həyata keçiriləcək və asan başa gələcək. Çünki artıq bütün avadanlığımız var. Gələn ilki yarışın hazırlığına sentyabrdan start verəcəkdir.

Bizə qalan Beynəlxalq Avtomobil Federasiyasının standartları və təcrübəsi oldu. Sevindirici haldır ki, Əməliyyat Şirkətində çalışan əməkdaşların əksəriyyəti yerli vətəndaşlardır. Könül-

lü və marşallarımız da azərbaycanlılardır. Yarışlar həm nizam-intizam, məsuliyyət, təşkilatçılıq, həm də lojistikanın aparılması baxımından bizim üçün böyük təcrübə oldu. Avropa Qran-prisinin təşkilində əsasən Bəhreyyəndən olan həmkarlarımızla yaxın işbirliyi qurduq. Marşalların təlimi və yarışın idman tərəfi ilə bağlı bəhreyyənlər bizə kömək edirdi.

## Növbəti yarışda trasın konfigurasiyası dəyişməyəcək

- Növbəti Qran-prilərdə hər hansı dəyişiklik gözlənilirmi?

- Növbəti Avropa Qran-prisi 2017-ci ildə təşkil olunacaq. Çox güman ki, yenə yay aylarına təsadüf edəcək. Lakin dəqiq tarix dekabrda belli olacaq. Ümumilikdə Formula-1 təqvim dekabr ayında elan olunur. Trasin konfigurasiyası dəyişməyəcək və şəhər trası olaraq qalacaq. Bu, ölkəmizi təbliği, turistləri Azərbaycana cəlb etmək üçün əla imkandır. Bizim əyləncə proqramımız da çox mükəmməl idi. Tamaşaçıları bu proqramı çox bəyəndilər. Çalışacağıq ki, yeni əlavələr etməklə həmin ab-havanı gələn il də saxlaya bilək.

## Media Avropa Qran-prisi haqqında pozitiv fikirdədir


- Qran-pri yerli və xarici KİV-lərdə yüksək səviyyədə işıqlandırıldı. Dünya mətbuatının Bakı Qran-prisi ilə bağlı fikirləri sizi qane edirmi?

- KİV-in işi bizi çox razı saldı. Həm moto-idman saytları, telekanalları, həm də "life style" portalları yarış və Bakı haqqında materiallar yaydılar, müsbət fikirlər söylədilər. Bu, bizi çox sevindirir. Şəhər trası seçməklə və yarış paytaxtın mərkəzi küçələrində keçirməyə qərar verməklə biz məhz bu nəticəyə nail olmaq istəyirdik. Media monitorinqlərinə nəzər salsaq, məşhur portallarda Bakı Qran-prisi haqqında mükəmməl və pozitiv yazıların çıxdığını görürük. Biz bundan sonra da belə davam etməsini istəyirik.

## Media tərəfdaşımız olan AZƏRTAC bizə böyük dəstək verdi

- Nigar xanım, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın fəaliyyətini və yarışları işıqlandırmasını necə dəyərləndirirsiniz?

- AZƏRTAC fəaliyyətə başladığımız ilk gündən etibarən bizimlə oldu. Yarışa hazırlığı bizimlə çiyin-çiyinə işıqlandırdı. Yarışın işıqlandırılması məsələsində bizə çox böyük köməyi dəydi. Bu yarış mükəmməl şəkildə həyata keçirmək təkcə bir şirkətin işi deyil. Tərəfdaşlarımız bizə dəstək oldu. AZƏRTAC onların ən önəmliələrindən biri idi. Buna görə də Əməliyyat Şirkəti adından AZƏRTAC-ın rəhbərliyinə və kollektivinə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Qran-prilər, eləcə də tədbirlər zamanı yenə birlikdə işləyəcək və Azərbaycanı bütün dünyada tanıdacağıq.



## Robert Dadli: Neftin qiyməti bu ilin sonuna kimi 50-60 dollar/barrel olacaq

Neftin qiyməti bu ilin sonuna kimi 50-60 dollar/barrel arasında olacaq. AZƏRTAC "energyvoice.com" a istinadla xəbər verir ki, bu sözləri BP-nin baş icraçı direktoru Robert Dadli deyib. O bildirib ki, Çin, Şimali Amerika və Avropada artan neft tələbatı bu il qlobal neft bazarlarında tələb-təklif tarazlığının bərpa edilməsinə səbəb olacaq. Bu tarazlığın ilin ikinci yarısında da davam edəcəyini gözləyirik. "Biz tez bir zamanda neftin qiymətinin 100 dollar/barrelə qayıtmasına ümid edirik", - deyər R.Dadli əlavə edib.

## İsrail səfiri Dan Stav: Naxçıvan böyük turizm potensialına malikdir

Naxçıvan Muxtar Respublikasında gördüklerimiz mənə çox böyük təəssüratlar yaratdı. Xüsusən, Naxçıvan şəhərinin təmizliyi, gözəlliyi mənə valeh etdi. Muxtar respublikanın bir sıra turizm məkanlarında oldum. Həqiqətən də Naxçıvan böyük turizm potensialına malikdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 21-



23-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. Səfər çərçivəsində muxtar respublikanın istehsalat, təhsil, mədəniyyət və səhiyyə müəssisələri, tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanış olan diplomat qeyd edib ki, Naxçıvanda bir sıra sahələr əsaslı şəkildə inkişaf etdirilib: "Ümumi qənaətim belədir ki, muxtar respublika həm kənd təsərrüfatı, həm də sənaye sahələri baxımından xeyli inkişaf edib. Bu sahələrdə böyük işlər görülüb. Burada keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları diqqətimə cəlb etdi". Naxçıvan Muxtar Respublikasına ilk dəfədir səfər etdiyini bildirən Dan Stav deyib ki, səfərinin məqsədi Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafı fonunda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrin genişləndirilməsidir. O, muxtar respublikada bir sıra görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin yollarını müzakirə etdiyini söyləyib. "Vurğulamaq istədim ki, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusən turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əlaqələr yaradıla bilər. Ümid edirəm ki, muxtar respublikaya səfərim qarşılıqlı, faydalı əlaqələrin inkişafına töhfə verəcək", - deyər İsrail səfiri bildirib.

## Azərbaycan neftinin bir barreli 51 dollardan baha satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 1,81 dollar ucuzlaşaraq 47,43 dollar, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 1,72 dollar azalaraq 48,29 dollar olub. AZƏRTAC xəbər verir ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,39 dollar bahalaşaraq 51,05 dollar təşkil edib.



"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai bu mötəbər yarışın yekunları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

## Formula-1 təqvimində ən önəmli yerdə qərarlaşmışdır

- Formula-1 Avropa Qran-prisi Bakıda yüksək səviyyədə keçirildi. Sizcə bu uğurun əsasında hansı amillər dayanırdı?

- Bakıda həm maraqlı, həm də möhtəşəm yarış keçirildi. Azərbaycanın tarixində ilk dəfə olaraq, Formula-1 yarışını təşkil olundu. Əminliklə deyə bilərik ki, biz Formula-1 təqvimində ən önəmli yerdə qərarlaşmışıq. Son illər ərzində ölkəmiz bir çox tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. "Eurovision" beynəlxalq mahnı müsabiqəsi və "Bakı-2015" ilk Avropa Oyunlarının uğurla təşkil olunması yaddaşlarda dərin izlər buraxıb. Biz çalışırıq ki, atdığımız hər bir addım mükəmməl olsun. Əlimizdən gələni etdik ki, Avropa Qran-prisi təkcə azərbaycanlıların deyil, bütün dünyanın yaddaşında qalsın.

Düşünürəm ki, bu, bir komanda işi idi. Əməliyyat Şirkətinin işçilərindən əlavə, bizim könüllülərimiz və marşallarımız vardı. Əgər könüllülər gənclərdən, tələbələrəndən ibarət idisə, marşallar isə biznes siqmentini təmsil edən çoxsaylı şirkətlərin nümayəndələri və müəyyən vəzifələri olan şəxslər idi. Məhz komanda işi olduğu üçün bu yarış belə mükəmməl alındı.

## Yarışlara 42 ölkədə 25 min bilet satılmışdır

- Bilet satışı haqqında nə deyə bilərsiniz? Yarışları nə qədər azarkeş izlədi və əsasən hansı ölkələrdən azarkeşlər gəlmişdir? Ümumiyyətlə, Qran-priyə maraqlı səviyyəsi barədə danışardınız.

- Ümumilikdə 42 ölkəyə bilet satılmışdı. Ən çox bilet alan ölkələr arasında Rusiya, Böyük Britaniya, Ukrayna, ərəb ölkələri və digərləri var idi. Əslin-

## Aydın Mirzəzadə: “YAP-ın namizədinin favorit olacağı bəlli idi”

“Ümid” partiyasının sədri İqbal Ağazadə Ağdaşda Milli Məclisə təkrar keçirilən seçkilərə qatılmağa da, seçilmədi. Seçicilər onun daha öncəki deputatlıq fəaliyyətini araşdıraraq, növbəti dəfə millət vəkili adına layiq olmadığını bir daha dəqiqləşdirdilər. Ancaq İ.Ağazadə seçicilərin bu seçimini qəbul etmədiyini, yenə də seçkilərin saxta keçirilməsi ilə bağlı böhtanlı çıxışlar etməyə başlayıb. Bu, heç də təəccüb doğurmur. Çünki bu dəqiqləşdirmə hələ ötən ilin noyabrında keçirilən parlament seçkilərində də baş vermişdi. “Ümid” sədri onda da haray-şivən salmışdı və bildirmişdi ki, həmin vaxt digər müxalifət partiyasının sədri - sosial-demokrat Araz Əlizadə “qeyri-demokratik” şəkildə deputat olub. Bəli, artıq ictimai rəy Ağazadənin bu cür səs-küylü manevlərinə alışmışdır və bu dəfə də eyni hal təkrarlandı. Həmçinin, İ.Ağazadə seçkilərdə iştirakına hər vaxtla maneçiliklərin törətdiyi barədə bəyanatlar verməkdədir.

### Aydın Mirzəzadə: “Seçkilərdə İqbal Ağazadəyə seçicilər etimad göstərmədi”

Ancaq YAP tərəfindən İ.Ağazadənin bu böhtanları cavabsız qalmayıb. YAP-ın şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, İ.Ağazadə özünün proqramını irəli sürmək, seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışmaq əvəzinə, diqqəti başqa məsələyə yönəldir: “Təəssüf ki, o, kampaniyasını ona qarşı olan təqiblər üzərində qurmaq istəyir. Özünün bir yazıq, döyülən, ezilən obrazını yaratmağa çalışır. Siyasətçi öz proqramını irəli sürməlidir və görəcəyi işləri ilə seçiciləri məlumatlandırmalıdır. İ.Ağazadə Ağdaş seçki dairəsində seçki prosesinə qoşulduğu vaxtdan indiyə qədər bütün informasiyaları guya ona qarşı təqiblərlə bağ-



lıdır. Bildirmək istəyirəm ki, İ.Ağazadə YAP üçün ciddi bir rəqib deyil”.

A.Mirzəzadə onu da əlavə edib ki, YAP-ın 90 sayılı Ağdaş seçki dairəsində irəli sürülmüş namizədi, partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov kifayət qədər təcrübəli, rayonda tanınan, partiya təşkilatının nüfuzunun qaldırmasında xidməti olan bir şəxsdir: “Onun seçiləcəyinə biz əminik. Onun təbliğatı da Seçki Məcəlləsinə uyğun olaraq aparılır. Biz İ.Ağazadəni, nə də digərlərini öz namizədimizə ciddi və problem yaradacaq bir rəqib kimi görmürük. İ.Ağazadənin belə hərəkət etməsi gələcəkdə öz məğlubiyyətini ört-basdır etmək məqsədi daşıyır”.

YAP rəsmisinin sözlərinə görə, Ağdaşda YAP-ın çox güclü rayon təşkilatı var: “Təşkilatın sədri özünü partiya işində, ictimai işlərdə tanıtmış, nüfuz qazanmış bir şəxsdir. İ.Ağazadəyə gəlincə, ötən il seçkilərdə məğlub olmuş bir nəfərin tanımadığı bir yerdən namizədiyi verməsi böyük risk idi və heç də özünü doğrultmadı. İ.Ağazadə Azərbaycanda azsaylı kiçik müxalifət partiyasının lideridir. O, parlamentdə olduğu dövrdə özünün radikal çıxışları ilə tanınırdı. Məhz bu baxımdan, ötən seçkidə ona etimad göstərilmədi. Onun öz platformasından danışmaq, seçiləcəyi təqdirdə, ölkə və rayon üçün görəcəyi işlərdən danışmaq əvəzinə, bütün təbliğatını guya ona qarşı təzyiqləndirməsi “faktlar”ı üzərində qurması onun ən böyük səhvindən biri sayıla bilər. Hesab edirəm ki, cəmiyyətdən bu gün bu kimi əsassız çıxışlara etinasızdır”.

Beləliklə, İ.Ağazadə bilməlidir ki, “xalqın gözü tərəzidir”, yaxşı olar ki, xalqa yalan danışmanın heç yerdə yeri yoxdur. Necə ki, adını “Ümid” qoyduqda da yerin yoxdur, çünki “Ümid” sürətlə boşalmaqdadır. Belə olan vəziyyətdə, partiyasının düşdüyü ağır vəziyyət haqqında düşünsün.

Rəfiqə HÜSEYNOVA



## Azərbaycan Texniki Universitetində “Məzun günü” keçirilib



İyunun 24-də Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü” keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə böyük ehtiramla yad ediblər. AzTU-nun rektoru, professor Havar Məmmədov bu il universiteti bitirən gəncləri əlamətdar gününə münasibətlə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, cari tədris ilində universiteti 1.521 bakalavr, 181 magistrant bitirir. Bakalavriat səviyyəsində təhsilini başa vuran tələbələrin 18-i xarici ölkə vətəndaşdır.

Rektor universitetin bu ilki məzunları arasında xüsusi texnika və texnologiya fakültəsindən də məzunların olduğunu bildirib. Bu fakültənin yeni yaranmasına baxmayaraq böyük uğurlar qazandığını diqqətə çatdıran H.Məmmədov ilk buraxılış məzunlarının sayının 70 nəfər olduğunu deyib. Onların Müdafiə Sənayesi Kompleksinin zavodlarında fəaliyyət göstərəcəkləri, Azərbaycanın müdafiə sənayesinə böyük töhfə verəcəkləri qeyd edilib. H.Məmmədov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Rektor müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Digər çıxış edənlər demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin yüksəliş mərhələsində olduğunu nəzərə çatdırıblar. Qeyd edilib ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət göstərəcəklər. Natiqlər ölkəmizdə gənclərin, təhsilin inkişafına dövlət qayğısından danışaraq, müəllimlərin səmərəli əməyini yüksək dəyərləndirib, məzunları təbrik ediblər.

Valideynlər adından çıxış edən, 1 sayılı klinik xəstəxananın şöbə müdiri Natavan Nəbiyeva AzTU-nun müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib. O, məzunları təbrik edib, bitirdikləri ali təhsil müəssisəsinin və doğma Vətənimizin adını hər zaman uca tutmağı, ölkəmizin inkişafı naminə çalışmağı arzulayıb.

Universiteti bu il “əla” qiymətlərlə bitirən tələbələrə fərqlənən diplomları və xatirə hədiyyələri təqdim edilib. AzTU-nun ictimai həyatında fəallıq göstərmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

## Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb



hüm rol oynadığı diqqətə çatdırılıb. Sonra qaliblər mükafatlandırılıb. Birinci, ikinci, üçüncü yerlərdən əlavə 16 həvəsləndirici, 2 xüsusi mükafat təqdim edilib. Sonda Milli Qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr edilən film nümayiş olunub.

## KİVDF-nin elan etdiyi müsabiqəyə yazıların qəbulu davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 22 iyul milli mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq 19 istiqamət üzrə yazılar qəbul edilir. Müsabiqə elan olunan gündə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Yazılar mövzusunun ehatə olunması, jurnalist araşdırması, materialın oxucu üçün informasiyalıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi meyarları üzrə qiymətləndiriləcək. Hər istiqamət üzrə 6 qalib müəyyən edilir. Birinci yer üçün 500 AZN (bir nəfər), ikinci yer üçün 400 AZN (iki nəfər), üçüncü yer üçün 300 AZN (üç nəfər) məbləğində mükafat müəyyən olunub. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir. Maksimum 50 baldır. Yazıların qəbulu iyulun 12-də başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

# Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır

**- Zahid müəllim, hər il 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. İstərdik ki, ordumuzun ötən dövrdə keçdiyi yol haqqında fikirlərinizi bildirəsiniz.**

Azərbaycan Silahlı Qüvvələrinin ötən dövr ərzində şərəfli yol keçib. Doğrudur, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr ordunu öz maraqlarına uyğun formalaşdırırdılar və bir növ ayrı-ayrı adamlara tabe olan silahlı dəstələr yaradılırdı. Təbii ki, bunun da çox böyük fəsadları oldu. Belə ki, həmin dəstələrdən siyasi mübarizədə istifadə olunurdu ki, bu da ölkədə anarxiyaya gətirib çıxarmışdı, ictimai-siyasi sabitlik yox idi. Bütün bunların acı nəticələri də torpaqlarımızın işğalında özünü göstərirdi. İşğalçı Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı zəbt edirdilər. Əlbəttə, öz sinəsini düşməne sipər edən oğullarımız torpaqlarımız uğrunda canlarından keçirdilər, amma nizami ordunun yaradılmaması, eləcə də daxili siyasi böhran erməni işğalının qarşısını ala bilmədi.

Belə vəziyyət Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnə qədər davam etdi. Heydər Əliyev böyük sərkərdə idi. O, qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, Azərbaycanı təhlükələrdən xilas etdi. 1993-cü ilin noyabr ayında Ulu öndər Heydər Əliyevin müraciəti ilə minlərlə oğullarımız könüllü olaraq silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Cəbhədə genişmiqyaslı tədbirlər keçirildi. Bu, son dərəcə ağır bir missiya olsa da, Heydər Əliyev bu missiyanın öhdəsindən şərəflə gəldi.

Ulu öndər Heydər Əliyev həmin dövrdən ordu quruculuğuna başladı və cəbhədə bir sıra uğurlu əməliyyatlar keçirildi. 1994-cü ilin yanvar ayında Horadiz əməliyyatı da buna sübutdur. Həmin ilin may ayında atəşkəsin imzalanması ilə nizami ordu yaradılmağa başlandı. Vahid komandanlığa tabe olan ordu yaradılması prosesi uğurla reallaşdı.

Eyni zamanda, o dövrdən ilk hərbi beynəlxalq əlaqələr yaradılmağa başlandı. Belə ki, Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu. Bu imkan verdi ki, biz dünyada hərbi-siyasi gücü ilə seçilən NATO-nun imkanlarından, təcrübəsindən öyrənək. Bu, həm də, o dövr üçün bölgədə pozulmuş tarazlığı və işğal reallığı-

nı gələcəkdə aradan qaldırmaq yollarından biri idi.

Artıq Azərbaycandakı sabitlik imkan verdi ki, ordunu normal çağırışlar əsasında və beynəlxalq praktikanı nəzərə almaqla qurmaq mümkün olsun. Çətinliklər olsa da, bu, yeni mahiyyət kəsb etməkdə də idi. Çünki dünyada texnologiyalar sürətlə yeniləşməkdə idi. Ona görə də, Azərbaycan dövləti bütün yeni texnologiyaları tətbiq etməklə ordumuzu formalaşdırıb. Yəni Azərbaycan Ordusu ən müasir texnika, texno-



**Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun [yap.org.az](http://yap.org.az)-a müsahibəsi**

logiyalar əsasında yaradılıb və güclü bir sisemə malikdir. Beləliklə, ötən dövrdə ordumuz şərəfli bir yol keçib.

Hazırda ordumuzun yeni rəhbərliyi fəal iş aparır və bu işlər təqdirəlayiqdir. Dövlət büdcəsindən hər il müdafiə xərclərinə əhəmiyyətli dərəcədə vəsait ayrılır ki, bu da silahlı qüvvələrimizin daha da güclənməsinə xidmət edir.

**- Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsində beynəlxalq əməkdaşlıq, NATO ilə əlaqələr nə dərəcədə rol oynayır?**

- Ötən dövr ərzində NATO ilə 1000-dən artıq proqramlarda iştirak etmişik. Bu əməkdaşlıq təkcə, Kosova, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməklə məhdudlaşmayıb. Əslində, bunların özü də mühüm amildir. Çünki hərbiçilərimizin sülhməramlı missiyalarda beynəlxalq səviyyədə iştirakı özlüyündə vacib şərtidir, çünki dünyada sülh prosesinə hərbiçilərimiz də öz töhfəsini verirlər. Bilirsiniz ki, silahlanma müasir dövrün hərbi sistemlərinin yaratdığı nano-texnologiyalar, elektron sistemlər hesabına getdiyindən onu da hərbiçilər öyrənməlidir, bu sahədə peşəkar olmalıdırlar. Bu yöndə də müsbət nəticələr əldə olunub. Ona görə də, ilk növbədə, NATO-nun bölgədəki proqramlarının bəzilərində ölkəmiz yaxından iştirak etdi və bu istiqamətdə böyük yol keçdi.

Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramından sonra Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qoşuldu. Bu, əlbəttə ki, üzvlük üçün olan proqram deyil. Çünki bu açıq əməkdaşlığın fərqli mərhələsidir. Bu tipli əməkdaşlıq ordumuzun mo-

kəsin dəqiq cavabı var: Kimlərinse "Azərbaycan xalqının ordu formalaşdırmağa gücü yoxdur" fikri iflasa uğradı. Prezident İlham Əliyev sübut etdi ki, Onun Ali Baş Komandanlığı nəticəsində bu gün yüzminlərlə Azərbaycan oğlu ayağa qalxa və düşmənin üzərinə gedə bilər. Bu amil istənilən məsələdə mühüm gücü özündə ehtiva edir. İndi beynəlxalq neytral ekspertlər də hərbi cəhətdən region dövlətləri arasında Azərbaycanı ön yerdə qeyd edirlər. Bu hansısa müasir texnikanı almaqla bağlı deyil. Məsələ ondadır ki, həmin müasir texnikaları yüksək səviyyədə idarə etməyi bacaran peşəkar hərbiçilərimiz var. Yəni ordu quruculuğunda əsas vəzifələrdən biri hərbiçilərimizi mənəvi və fiziki cəhətdən yüksək ruhda yetişdirməklə yanaşı, onların peşəkar kimi formalaşdırmaq lazımdır. Buna da nail olunub.

**- Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəsinin həlli ilə bağlı danışıqlar prosesində aktivlik müşahidə olunur. Bu aktivliyin baş verməsində aprel döyüşləri necə təsir göstərib?**

- 4 günlük aprel döyüşləri Azərbaycanın ordu quruculuğunun məntiqi nəticəsini də özündə ehtiva etdi. Bəzən bu döyüşləri İkinci Dünya müharibəsinin Stalinqrad döyüşünə bənzər döyüş növü də hesab edirlər. İndiyə qədər kimlərsə Azərbaycan Ordusunu məğlub ordu kimi qəbul edirdisə, həmin döyüşlərdən sonra yanaşma tamamilə dəyişdi. 4 günlük aprel döyüşləri ordumuz siyasi danışıqlarda mühüm qüvvəyə çevirdi, diplomatları yerindən tərpətdi, Dağlıq Qarabağ məsələsində on illər ərzində ticarət quran, bu məsələdən istifadə edərək regionu təsir altında saxlamağa çalışan qüvvələrə mesaj verdi.

Aprel ayından sonra münasibənin həlli ilə əlaqədar danışıqlar prosesində intensivlik artıb. İndi Ermənistan özünü "sülh geyərçini" kimi aparmağa başlayıb, ermənilərin qələbə mifi dağılıb. Həmin döyüşlərdən sonra Ermənistanda 5 general vəzifəsi ilə vidalaşdı, digər yüksək rütbəli zabitlər də cəzalandırıldı. Hazırda işğalçı dövlətin hərbi sistemində xaos hökm sürür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün siyasi, iqtisadi, beynəlxalq həyatımızın mühüm bir qüvvəsidir.

Bir çoxları düşünə bilər ki, regionda hərbiçilərimizə daha məqsəduyğun olardı. Hərbiyə

xərclənən vəsait başqa sahələrə xərclənə bilərdi. Amma bu yanaşma doğru deyil. Əgər ölkəmizdə belə vəziyyət olsa, dövlətin varlığı təhlükə altında qalar. Çünki qafqazlarda qorunmaq üçün yalnız intellekt kifayət etmir. Çünki bu bölgədə geosiyasi maraqlar var. Azərbaycan zəngin təbii sərvətlərə sahibdir və bu sərvətləri qorumaq lazımdır. Eyni zamanda, torpaqlarımızın işğal altında qaldığı bir şəraitdə hərbiçilərimizə siyasəti real deyil. Bu gün Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ordumuz real milli gücümüz deməkdir.

Biz istəyirik ki, ordumuz tariximizə qalibiyyət tarixini də yazsın. Aprel döyüşləri qələbəmizin simvolu kimi torpaqlarımızın bütövlüyünə yol açır. İnanırıq ki, ordumuz Qarabağı bu xalqın nəzarətinə, onun mənəviyyətinə və suverenliyi altına qaytaracaq.

**- Zahid müəllim, bəs hərbi sahədə qanunvericiliyi necə qiymətləndirmək olar? Üzvü olduğunuz komitənin bu baxımdan gündəmində olan qanun layihələri varmı?**


- Ötən dövr ərzində parlamentin hərbi qanunvericiliyin yeniləşdirilməsi istiqamətində işləri yetərincə çox olub. Vaxtilə Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina qəbul olunub, eləcə də hərbi sahəyə aid bir sıra vacib sənədlər qəbul edilib. Bununla belə, hərbi qanunvericilik işi daim yeniləşməlidir. Bu yöndə də mütəmadi olaraq işlər davam edir, zərurət yarandıqca müvafiq qanunlara dəyişikliklər edilir. Bu gün də xeyli tədbirlər var ki, parlamentin müvafiq şöbələri Müdafiə Nazirliyi ilə işləyir. Əksər qanunvericilik aktları təftiş edilib, beynəlxalq təcrübə öyrənilib. Eləcə də, Hərbi Məcəllənin hazırlanması və müxtəlif yeni qanun layihələri ilə bağlı tədbirlər var. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Artıq Azərbaycan Ordusunda müqavilə əsasında xidmət etmək istəyən insanların da sayı artır. Bu amil ordumuzun tam peşəkarlardan formalaşdırılması və modernləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu proses bütün qoşun növləri üzrə gedir. Dörd günlük aprel döyüşlərindən sonra dövlətin çağırışları əsasında on minlərlə insan müqaviləli xidmətlə bağlı müraciət edib. Bu çox yaxşı haldır və gələcəkdə də öz müsbət nəticələrini daha aydın şəkildə göstərəcək.



# Sankt-Peterburq görüşünün nəticələri...

Ermənistanın geriyyə çəkilməkdən başqa çıxış yolu qalmayıb



Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü, əslində daha öncə keçirilən görüşlərdən bir neçə cəhəti ilə fərqlənirdi. Belə ki, bu görüşü Vyana görüşünün ardı da hesab etmək olardı. Ancaq mehaz Vyana görüşündən sonra ölkə başçımızın işğal altındakı torpaqlarımızın dərhal azad olunması ətrafında irəli sürdüyü qətiyyətli fikirləri, bir daha sübut etdi ki, Azərbaycan bütün üstünlükləri əldə saxlayıb və irəli sürülən şərtlər dəyişilməzdir. Daha dəqiq desək, 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan, silahlı qüvvələrimizin üstünlüyü ilə nəticəsinə taparaq tarixə "dördgünlük müharibə" kimi düşən hadisələr, eləcə də Azərbaycan Ordusunun Qarabağda mühüm strateji yüksəklikləri işğaldan azad etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirdi.

**Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub-saxlamaq artıq heç cür mümkün deyil**

Söz yox ki, mehaz bu faktor da mövcud diplomatik üstünlüyümüzü kifayət qədər sübuta yetirməkdədir. Xüsusilə, məlum olaylardan sonra ATƏT-in Minsk Qrupu həmsədrləri, dünya ictimaiyyəti, bir daha əmin oldular ki, bu, "dondurulmuş münaqişə" deyil, aprel hadisələri sonrakı müddətdə yenidən alovlanma, hərbi əməliyyatlar daha böyük miqyasda bərpa oluna və faktiki müharibə başlaya bilər. Mövcud vəziyyətdə Ermənistan düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilmir və son proseslər işğalçı dövlətin məğlubiyyətə doğru getdiyini isbatlayır.

Başqa tərəfdən, ATƏT-in Minsk Qrupu həmsədrləri də qəbul edirlər ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Ona görə də Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq artıq heç cür mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etmə-

yəcək. Nəticədə, Ermənistan daha öncələr sərgilədiyi mövqeyini dəyişmək məcburiyyətindədir və işğalçı ölkənin sözügedən məsələdə konstruktiv mövqə nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.

## ATƏT-in Minsk Qrupu həmsədrlərinin son aylardakı fəallığı aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin elementləridir

Mehaz yeni reallıq Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsidir. Ona görə də, digər belə bir məntiqi nəticəyə də gəlmək mümkündür ki, danışıqlar prosesinin intensivləşməsi, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşləri, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son aylardakı fəallığı aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin elementləridir. Əlbəttə ki, burada ölkə rəhbərimizin dəfələrlə bəyan etdiyi hücum diplomatiyasının da uğurlu təsirləri mövcuddur.

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində görüşü konstruktiv şəraitdə keçmiş, onun nəticələri müsbət qiymətləndirmişdir. Beləliklə, Sankt-Peterburq görüşü danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inanmağa kifayət qədər əsaslı zəminlər yaratmaqdadır. Əbəs yerə deyil ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusilə də, Rusiya münaqişəsinin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər.

Daha bir mühüm məqam isə budur ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdə davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Belə ki, mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altındakı torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur. Ermənistanın isə geriyyə çəkilməkdən başqa heç bir çıxış yolu qalmayıb.

**Rövşən NURƏDDİNOĞLU**

## Nazir vətəndaşlarla görüşüb

İyunun 24-də Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul zamanı Qax, Zaqatala, Balakən və Şəki rayonlarında yaşayan 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.



Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir müraciətlərin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınmış, onları narahət edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyatda alınmış.

## Gənclər və idman naziri Sumqayıtda vətəndaşları qəbul edib



Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Sumqayıtda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, qəbulda Sumqayıt şəhərindən, Abşeron, Qobustan, Şamaxı, Xızı rayonlarından 30-dan artıq vətəndaş iştirak edib. Müraciətlər əsasən gənclər, idman, tikinti, sahibkarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və işlə təminat sahələrinə aid olub. Qəbulda gənclər sahəsinə aid müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təminatı və onların fəaliyyəti məsələlərini əhatə edib. İdman sahəsinə aid müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımı avadanlıqla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub. Qəbulda bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

## Gürcü general Ordumuzun gücündən danışdı

Azərbaycan Ordusu dinamik inkişaf edir və böyük potensiala malikdir. Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Vaxtanq Kapanadze deyib. "Hər bir ölkə üçün, eləcə də region üçün sülh çox vacibdir. Azərbaycan Ordusu öz inkişafı, mükəmməl maddi-texniki bazası ilə sülhün bərqərar olmasında mühüm rol oynaya biləcək bir qüvvədir. Biz dost və qardaş ölkə olan Azərbaycan ilə hərbi sahədə, xüsusən də regionun təhlükəsizliyi məsələsində əməkdaşlıqda maraqlıyıq. Bu gün biz birgə təlimlər və digər tədbirlər keçiririk. Hərbi qulluqlarımızın kadr hazırlığı da diqqət mərkəzindədir. Zabitlərimiz təcrübə mübadiləsi aparırlar, - deyər Baş Qərargah rəisi bildirib. V.Kapanadze Azərbaycanın hərbi sənaye kompleksinin də dinamik inkişaf etdiyini vurğulayıb və deyib ki, Gürcüstan bu sahədə də Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.



## Azərbaycan və Aİ aviasiya ilə bağlı saziş imzalaya bilərlər



Avropa İttifaqı (Aİ) və Azərbaycan ümumi aviasiya zonası haqqında sazişin imzalanması üzrə danışıqlara başlamağa hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib. Onun sözlərinə görə, bu saziş Azərbaycan və Aİ-yə aviasiya sektorunda rəqabətin yüksəldilməsi baxımından çox şey verəcək. M.Mard qeyd edib: "Biz payızda alt komitələr səviyyəsində bir sıra görüşlərin keçiriləcəyini gözləyirik. Görüşlər zamanı Azərbaycan və Aİ-nin qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək imkanı olacaq".

25 iyun 2016-cı il

## Daşkəsən rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib



kəsən respublikasının həm də meyvəçiliyin və tərəvəzçiliyin mövcud olduğu rayonlarından. Belə ki, il ərzində 6839 tonadək meyvə və 1244,4 tonadək tərəvəz məhsulları istehsal olunur. Lakin istehsal olunmuş meyvə və tərəvəz məhsullarının qəbulu üçün emal müəssisələri olmadığına görə, bu sahə lazımi səviyyədə inkişaf etmir, potensial imkanlarından tam istifadə olunmur. Rayon ərazisində "Ağbaba" kəndli-fermer təsərrüfatı fə-

**B**ölgələrdə kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud ehtiyatların araşdırılması məqsədilə yaradılmış işçi qrupunun iyunun 24-

24-də Daşkəsən rayon icra hakimiyyətinin inzibati binasında keçiriləcək tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Arif Novruzov və Musa Yaqubov, Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və eyni zamanda, müşavirədə 220 nəfər Daşkəsən rayonu ərazisində kənd təsərrüfatı üzrə fəaliyyət göstərən qurumların, kəndli fermer təsərrüfatlarının nümayəndələri, rayon icra hakimiyyəti başçısının ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədriləri, sahibkarlar və iş adamları iştirak etdilər.

İşçi qrupunun üzvləri əvvəlcə rayonun Bayan kəndi ərazisində yerləşən "Ağbaba" kəndli-fermer təsərrüfatının heyvandarlıq sahəsinə və arı ailələrinə, Quşçu kəndi ərazisində yerləşən "Ağbaba" kəndli-fermer təsərrüfatının arpa, buğda, kartof və yonca əkin sahələrinə baxış keçirmişlər.

Müşavirəni giriş nitqi ilə açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda qeyri-neft sektoruna əsaslanan iqtisadi-inkişaf modeli prioritet seçilmişdir: "Qarşıda duran əsas məqsəd Azərbaycanda iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə olunmaqla, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Daşkəsən rayonunun ümumi ərazisi 104605 hektar təşkil edir ki, bundan 63245 hektar dövlət mülkiyyətində saxlanılmış, 28757 hektarı bələdiyyə mülkiyyətinə, 12603 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Rayon üzrə mövcud olan 58558 hektar kənd təsərrüfatına yararlı torpaqların 2491 hektarı əkin sahəsi, 63 hektarı çoxillik bağlar, 9909 hektarı biçənək, 46095 hektarı örüş-otlaq sahəsi kimi istifadə olunur. Cari il ərzində rayon ərazisində 2178 hektar sahədə əkin aparılmışdır. Rayonda kənd təsərrüfatının inkişafının sürətləndirilməsi üçün rayon Kənd Təsərrüfatı İdarəsi yaradılmış və həmin idarənin inzibati binasında son tamamlanma işləri görülür. Daş-



liyyət göstərir. Ona görə də əhali tərəfindən yetişdirilən meyvə və tərəvəz məhsullarının tədarükü və emalı müəssisələri yaradılsa əhalinin məşğulluğunun artırılması ilə yanaşı, meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafına təkan verilmiş olar".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışının sonunda müşavirənin işinə uğurlar arzu etmiş, tədbir iştirakçılarına əmin etmişdir ki, bundan sonra da rayonun ərazisində bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir.

Daha sonra müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasəti məsələləri şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısının bölgələrdə kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyduğunu mühüm vəzifələrdən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. İşçi qrupunun fəaliyyət istiqamətlərini müşavirə iştirakçılarına şərh edən şöbə müdiri qeyd etmişdir ki, qrup tərəfindən 40-a yaxın rayonda kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılmış və bununla bağlı müşavirələr keçirilmişdir.

Sonra müşavirə diskussiya şəraitində davam etdirilmişdir. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılmışdır. Müşavirədə rayonun əkinə yararlı, suvarılmaya ehtiyac olan sahələrin suvarma suyu ilə təmin olunması, müasir kənd təsərrüfatı texnikalarının alınması, əkin üçün mövcud texnikanın sayının artırılması, süd məhsullarının emalı müəssisələrinin, arıçılığın inkişafı üçün əraziyə uyğun ağac növlərinin ekilməsi, "Aqroliq" ASC-nin rayon filialının yaradılması və s. məsələlər barədə təkliflər səsləndirilmişdir. Verilən təkliflər araşdırılmaq və icra olunmaq üçün nəzarətə götürülmüşdür.

RƏFİQƏ



## Suraxanıda Dövlət Qulluqçuları Günü qeyd edilib

Suraxanı rayonunda Dövlət Qulluqçuları Günü qeyd olunub. Tədbirdə Suraxanı rayonunda çalışan dövlət qulluqçuları iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucalan abidəsinə ziyarət edərək, önünə tər güllər qoyublar. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzinin Elektron lektoriyaya zalında davam etdirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, artıq 10 ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər: "Peşə bayramımızı qeyd etdiyimiz gündən bir neçə gün öncə ölkəmizin paytaxtı Bakı "Formula-1" Avropa Qran-Prisində layiqli ev sahibliyi edib. Ötən il ölkəmizdə digər mötəbər tədbir - "Bakı-2015" I Avropa Oyunları keçirilib. Bütün bunlar hər birimizi qürurlandırır və sevindirir".

İ. Abbasov vurğulayıb ki, 2000-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Dövlət qulluğu haqqında" Qanun əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabata çevrilmişdir. Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalq fədakarlığına xidmət nümunəsi olmuş və daim nümunə

olaraq qalacaqdır. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır. Rayon rəhbəri qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruluşu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elçin Məmmədov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun Quliyev, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahali Cəbiyev və başqa çıxış edənlər xüsusi vurğulayıblar ki, Suraxanı rayonunda çalışan dövlət qulluqçuları təmsil etdikləri dövlət orqanının etimadını, öz şərəf və ləyaqətlərini, ən başlıcası, hər bir vətəndaşın onlara bəslədikləri ümidləri tam doğruldacaqlar. Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə, rayonun bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.

ZÜMRÜD

## Politoloq: "Yükdaşımalarda Azərbaycan açar rolunu oynayır"



"Azərbaycan - Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsinə böyük ehtiyac var. Son zamanlar Qazaxıstanda aranı qarışdırmaq istəyən müəyyən elementlər meydana çıxıb. Onlar kənardan dəstəklənilir. Güman etmək olar ki, Qazaxıstan prezidenti Azərbaycana səfəri zamanı əsas diqqəti türk birliyinin daha da möhkəmləndirilməsi, bu kontekstdə Azərbaycan, Qazaxıstan və Türkiyənin aparıcı rolunun bərkidilməsinə yönəldəcəkdir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Qazaxıstan prezidenti Azərbaycana səfəri zamanı, həmçinin hər iki ölkədə təhlükəsizlik məsələləri, radikal dini cərəyanlarının yayılmasına qarşı birgə mübarizə aparılması, daxili sabitliyin pozulmasına kənardan müdaxilələrin qarşısının alınması, lazım gəlsə hər cür dəstəyin verilməsi gündəmə gələ bilər: "Ancaq qeyd edim ki, iki ölkə arasında iqtisadi əlaqələr də mühüm əhəmiyyətə malikdir. Postsovet məkanında Qazaxıstan və Gürcüstan birlikdə Avropa ilə Tərəfdaşlıq Haqqında Proqramı imzalayıblar. Son zamanlar Qazaxıstanın Qərb əlaqələri möhkəmlənir. Bu da onun həm xarici ticarətinə, həm də xarici tranzit əlaqələrinə və yükdaşımalarına ciddi təsir edir. Bu yükdaşımalarda Azərbaycan açar rolunu oynayır. Çünki Böyük İpək Yolunun dəmir yolu variantında Qazaxıstanla bərabər, Azərbaycan da çox böyük strateji mövqeyə malikdir. Azərbaycana gələn yüklər dəmir yolu ilə Qazaxıstanın Aktau şəhərinə, oradan da Çinə və digər ölkələrə daşınır". Politoloq bildirib ki, Qazaxıstan və Azərbaycan arasında çoxşaxəli əlaqələr mövcuddur: "İki ölkə arasında siyasi, iqtisadi, ticarət və s. əlaqələr qurulub. Onların yenidən müzakirəsi, yeni ehtiyat mənbələrinin axtarılmasına ehtiyac var. Nursultan Nazarbayev kimi təcrübəli və türk dünyasını sevin bir insanın Azərbaycana gəlməsi çox yaxşı müzakirələr üçün meydan açacaq, Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni yüksək mərhələyə qaldırılması üçün səylər göstəriləcək".

## Bilik Fondu hərbi-vətənpərvərlik ruhlu tədbir keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Hərb Tarixi Muzeyində 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş "Ordumuz-qürurumuzdur" mövzusunda tədbir keçirib.

İşğal olunmuş 6 rayondan 60 məcburi köçkün məktəbli, çağırışçı gənc və müəllimin iştirakı ilə keçirilən tədbiri fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla açaraq, ordumuzun keçdiyi 98 illik şərəfli yoldan danışdı. Bilik Fondunun təbrik məktubunu və kitab hədiyyələrini təq-



dim edib. Muzeyin rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik Əzizağa Qənizadə çağırışçı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə, hərbi tariximizlə bağlı məktəblilərin məlumatlandırılmasına, Milli Ordumuzda gedən son keyfiyyət dəyişiklikləri barədə ictimaiyyətə informasiyalar yayılmasında fəal iştirakına görə Bilik Fonduna təşəkkür edib. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Bilik Fondu ilə səmərəli əməkdaşlıqdan danışaraq, əlamətdar bayramla

əlaqədar xalqımızı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuzun şəxsi heyətini məcburi köçkünlər adından təbrik edib. "İgidlər yurdusan, ey Azərbaycan!" video-klipini təqdim edən hərbi-vətənpərvərlik ruhlu mahnıların mahir bəstəçisi Sevinc Tofiqqızı belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. Məktəblilərin ifasında vətəne, şəhidlərə və ordumuza həsr edilmiş şeirlər səslənib.

NƏZAKƏT

## Millət vəkili: "Ermənistan reallıqlardan qaça bilməz"

"Ermənistanın Peterburqdakı görüşlərdən sonra oradakı danışıqların məğzini dəyişməsi və razılaşdırılan məsələləri boynuna almaması gözlənilən idi. Çünki düşmən ölkə hər dəfə olduğu kimi bu dəfə də danışığa gedib, müəyyən məsələlərlə razılaşdıqdan sonra süni formada ictimai təpki yaratmağa çalışır".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib. Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın görüşdə əldə edilən razılıqları təkzib etməsi, erməni xislətinin əsas göstəricisi idi: "Ermənistan rəsmiləri bununla göstərmək istəyir ki, guya onlar münafiqin mərhələli şəkildə qaytarılmasına razıdılar, lakin ictimaiyyət bunu qəbul etmir. Sarkisyanın Peterburq görüşündən sonra Dağlıq Qarabağa səfəri də bu qəbildəndir. O bu addımı ilə guya vəziyyətlə tanış olmaq, özünü problemin həllində maraqlı tərəf kimi göstərməyə çalışır. Sarkisyan da Nalbadyan kimi danışıqlarda əldə edilən razılıqları təkzib edərək, Dağlıq



Qarabağdakılara yalan vəd verməyə çalışır. Sarkisyan aprel döyüşlərindən sonra da artistlik edərək Dağlıq Qarabağa səfər edib, orada yaralanan əsgərlərə başqa formatda təbliğat aparmağa çalışırdı. Amma Ermənistanın bu döyüşlərdə ağır məğlubiyyətə uğraması faktıdır". E. Musayev qeyd edib ki, Azərbaycan Prezidentinin Dağlıq Qa-

rabağ məsələsində torpaqlarımızın azad edilməsini israrla tələb etməsinin beynəlxalq aləmdə təklif formasında ortaya qoyulması Ermənistanı narahat etməyə bilməz: "Son dövrlər Azərbaycan hər vaxt daha güclü və israrlı olduğunu sübut edir. Təbii ki bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin təmsalında baş verir. Çoxları bu illərin itirilmiş olduğunu desə də aprel döyüşləri sübut etdi ki, biz zaman itirməmişik, əksinə ordumuzu gücləndirib, böyük uğurlara imza atmışıq. Bu gün haqq-ədələt, güc Azərbaycanın tərəfindədir. Ermənistan bu reallıqlardan heç yere qaça bilməz. Azərbaycan torpaqları tezliklə geri qayıtılmalıdır".



## UNEC-də "Thomson Reuters" in təlimlərinin ilk iştirakçılara sertifikatlar təqdim edilib

*Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Thomson Reuters" in ali təhsil müəssisələrinin global elmi bazası olan "Web of Science" platformasının təlimləri keçirilib.*

Dünyanın aparıcı informasiya agentliyi olan "Thomson Reuters" şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də təşkil olunub. Təlimlərdə "Thomson Reuters" in nümayəndələri iştirakçılara "Web of Science" platformasından istifadə qaydalarını öyrədib. Təlimdə UNEC-lə yanaşı, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri də iştirak ediblər.

"Thomson Reuters" in Elmi Tədqiqatlar və İntellektual Mülkiyyət Departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov təlimlərin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib. O, proqramda yalnız UNEC-in deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakını yüksək dəyərləndirib: "Sevindirici haldır ki, təlimlərə bir neçə universitetin nümayəndəsi qatılıb.

Onlar təcrübələrini öz həmkarları ilə bölüşəcəklər. "Web of Science" proqramından dünyanın 100-dən çox ölkəsinin aparıcı universitetlərinin alimləri, eləcə də, elmi-tədqiqat müəssisələri, təşkilatlar istifadə edir. Əminəm ki, "Thomson Reuters"ə çıxış Azərbaycan alimlərinin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına, ölkədə elmin inkişafına güclü təkan verməklə yanaşı, beynəlxalq əməkdaşlığı inkişaf etdirəcək". V.Baqorov UNEC-lə əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.

UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov təlimlərin əhəmiyyətindən danışdı. Bildirib ki, "Web of Science" platformasından istifadə UNEC-də aparılan elmi-tədqiqat işlərinin və onların uğurlu nəticələrinin beynəlxalq elmi ictimaiyyətdə tanınmasında mühüm rol oynayacaq. Bu platforma vasitəsilə alimlərimiz dünyanın nüfuzlu elmi jurnallarına çıxış əldə etmək imkanı da qazanacaqlar.

İki gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar "Web of Science" platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssislərdir.

N.ƏLƏDDİNQIZI

## Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yaxınlaşdırır



Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yaxınlaşdırır. Bunu Trend-ə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

"ATƏT-in Minsk Qrupu ümid edir ki, qoşunların təmas xəttində vəziyyət sabit olaraq qalacaq. Görüşlər mühüm əhəmiyyət daşıyır və bizə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmağa imkan verəcək" - Uorlik bildirib. Onun sözlərinə görə, Peterburqdakı görüşdə tərəflər Vyana görüşündən sonra bəyan edildiyi kimi atəşkəs rejiminə hörmət etdiklərini bildirdilər. "Prezidentlər gələcəkdə zorakılığın riskləri azaldacaq tədbirlər qəbul edilməsinə tərəfdar olduqlarını bildirdilər, həmçinin münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər", - Uorlik bildirib.

25 iyun 2016-cı il

# Azərbaycan multikulturalizm modeli dünyaya örnekdir

YAP Quba rayon təşkilatı Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatında "Multikulturalizm ili" çərçivəsində tədbir keçirilib



Düən Azərbaycanca 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq YAP Quba rayon təşkilatı tərəfindən Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatında tədbir keçirildi.

Tədbir Qırmızı Qəsəbədə yerləşən "Heydər Əliyev" adına Parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tərgüllərin qoyulması ilə başladı.

Sonra tədbir YAP Quba rayon təşkilatının Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatının yeni qərargahının qarşısında davam etdirildi.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilmişdir. "Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə və vərdislərə dözümlülük mövqeyi bəsləmək, əlbəttə, təbiidir. Müxtəlif xalqların və millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır. Azərbaycanda kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, dinini tarixi yaddaşını, mentalitetini, etnik özünüdərkəmə və etnopsixologiyasını qoruyub-sax-

layan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Buna misal olaraq, biz rayonumuzu göstərə bilərik. Çünki rayonumuzda 20-dən çox müxtəlif xalqların nümayəndələri yehudilər, tatlar, ləzgilər, buduqlular, xınalıqlılar, Axıska türkləri kimi etnik azlıqlar və etnik qruplar mehriban qonşuluq şəraitində tam sərbəst və azad yaşayırlar".

Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov respublikamızda olduğu kimi, Qubada da tolerantlığın yüksək səviyyədə olduğunu bildirdi; "Biz qubalılar həmişə bütün millətlərin nümayəndələri ilə dost və mehriban qonşuluq şəraitində yaşamışıq, bir-birimizin xeyir-şərində yaxından iştirak etmişik. Bu, bizim mentalitə xas olan keyfiyyətdir, bizim tolerant xalq olmağımızın bariz nümunəsidir". O, çıxışında bu gün həm də Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatının yeni qərargahının açıldığını bildirdi.

Qırmızı Qəsəbə ilk ərazi partiya təşkilatının sədri Nisim Nisimov, Qırmızı Qəsəbə inzibati ərazi dairəsinin icra nümayəndəsi Pisax İsakov çıxış edərkən, yeni qərargahın tikilib istifadəyə verilməsi münasibəti ilə iş-tirakçılara təbrik etdi və işlərində uğurlar dilədi. Azərbaycanda multikulturalizm ənənələrinə böyük həssaslıqla yanaşıldığını, respublikada müxtəlif etnik qrupların mövcudluğu üçün mümkün şərait yaradıldığı diqqətə çatdırıldı.

Sonra Qırmızı Qəsəbə ərazi ilk partiya təşkilatının yeni qərargahının açılışı oldu.

**Nəzakət ƏLƏDDİNQIZI**

## AzTU-da Respublika Elmi-Texniki Konfransının iştirakçıları mükafatlandırılıb



3-5 may 2016-cı ildə Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan Respublika Elmi-Texniki Konfransında iştirak edən mürəzzəçilərdən ən yaxşılardan seçilərək mükafatlandırılıblar. Universitetin rektoru, professor Havar Məmmədov həmin mürəzzəçilərlə görüşərək onları təbrik edib və mükafatçılara diplomlarını təqdim edib. Rektor bildirib ki, konfransda 11 bölmə üzrə 556 mürəzzənin dinlənilməsi planlaşdırılıb. Bunlardan əksəriyyəti dinlənilib və ən yaxşılarının çap olunması tövsiyə edilib. Azərbaycan Texniki Universitetinin "Elmi əsərləri"ndə çap olunması tövsiyə edilən mürəzzələrdən 5-nin müəllifi universitetin özündən olan iştirakçılardır. Konfransda kənar təşkilatlardan da mürəzzəçilər iştirak edib. Bunlardan da 16 mürəzzənin dinlənilərək çap olunması tövsiyə edilib.

## Kinematografçılar İttifaqı müsabiqə ELAN EDİR



Azərbaycan Respublikası Kinematografçılar İttifaqı "YENİ NƏFƏS-II" adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

### Məqsəd:

Müsabiqə kinematografiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlerini sınamaq imkanı yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

### Şərtlər:

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının ünvanına göndərməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematografçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

### Qaydalar:

Müsabiqənin peşəkar münisiflər heyətini Azərbaycan Respublikası Kinematografçılar İttifaqı təyin edir. Münisiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

- Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)

Azərbaycan Respublikası Kinematografçılar İttifaqı

**"YENİ NƏFƏS-II"**  
adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

Müsabiqə kinematografiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqədə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlerini sınamaq imkanı yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

**Şərtlər:**

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının ünvanına göndərməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematografçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

**Qaydalar:**

Müsabiqənin peşəkar münisiflər heyətini Azərbaycan Respublikası Kinematografçılar İttifaqı təyin edir. Münisiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq.

- Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)
- I yer 2000 manat
- II yer 1500 manat
- III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

Əlaqə üçün: Tel: +99412 597-48-04  
Fax: +99412 597-48-03  
Mob: +99451 427-41-03  
arki.2012@mail.ru

İnformasiya dəstəyi:

"AZƏRTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri

- I yer 2000 manat

- II yer 1500 manat

- III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

**Əlaqə üçün: Tel: +99412 597-48-04  
Fax: +99412 597-48-03  
Mob: +99451 427-41-03  
arki.2012@mail.ru**

İnformasiya dəstəyi:

"AZƏRTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri

**Vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində yerli və həm də mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində onların ərizə, təklif və şikayətlərinə baxılması xüsusi yer tutur ki, bu da Azərbaycan Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququnun reallaşmasına yönəlir. Konstitusiyanın bu maddəsi əsas götürülərək, onun həyata keçirilməsi ilə əlaqədar qəbul olunmuş müvafiq normativ - hüquqi sənədlər bu hüquqların təmin edilməsi formalarını müəyyən etmişlər.**

Bu baxımdan, 1997-ci ildə qəbul edilmiş "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu, həmin qanunun tətbiqi haqqında ölkə Prezidentinin Fərmanını, bu qanuna uyğun olaraq, 1998-ci ildə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında - idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"nı, 1999-cu ildə qəbul edilmiş "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu göstərmək olar. Qeyd olunan və digər müvafiq sənədlərdə icra hakimiyyəti orqanlarının bu sahədə vəzifələri, bu işin təkmilləşdirilməsi yolları müəyyən edilmişdir. Ölkədə dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində qəbul olunan normativ sənədlərdə də müvafiq qanunlarda və Prezidentin fərmanlarında da vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması dövlət qulluqçularının mühüm vəzifələrindən biri kimi irəli sürülür.

Beləliklə, Azərbaycanda vətən-

liqlarının məhkəmə müdafiəsinin imkanlarının inkişaf etdirilməsini öz üzərinə götürür. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsində xüsusi göstərilir ki, hər bir insan ona konstitusiyaya və ya qanunla verilmiş əsas hüquqların pozulduğu hallarda səlahiyyətli milli məhkəmələr vasitəsilə öz hüquqlarını səmərəli şəkildə bərpa etmək hüququna malikdir.

İnsan - vətəndaş hüquqları və azadlıqlarının məhkəmə müdafiəsi dünyanın bir çox ölkələrinin konstitusiyalarında nəzərdə tutulur. ABŞ Konstitusiyasına 14-cü düzəliş ABŞ vətəndaşlarının həyatı, azadlığı və mülkiyyətinin müdafiəsinin təminatı kimi qanuni məhkəmə təhqiqatını nəzərdə tutur. İnsan hüquqlarının müdafiəsi və təmin edilməsi işində məhkəmələrin fundamental rolu Almaniya Federativ Respublikasının Əsas Qanununun 19-cü maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur.

Vətəndaş öz iradlarını əsaslandırmaq üçün həm milli, həm də beynəlxalq hüquq normalarına istinad edə bilər. Fərdin belə hüququ demokratik ölkələrin konstitusiyalarında təsbit olunan hamının tanıdığı beynəlxalq hüquq prinsipləri

təqdirdə, onları məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanının, siyasi partiyaların, ictimai birliklərin və ya vəzifəli şəxslərin qərar və hərəkətlərindən, yaxud hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Bu isə məhkəmələrin "tarazlama" sistemində daxil olmasından irəli gəlir.

Konstitusiyada təsbit edilmiş bu müddəə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq aktların tələblərinə əsaslanmaqla insan və vətəndaşların həm konstitusiyada, həm də digər qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi altında olduğunu göstərir.

Konstitusiyanın həmin müddəasının icra edilməsi ilə əlaqədar "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli Qanunu xüsusi əhəmiyyət kəsb edir. Qanun Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq münasibətlərdə təsbit edilmiş hüquq və azadlıqları pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət vermə qaydalarını, habelə hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar münasibətləri tənzimləyir.

Respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin edən yeni qanunvericilik aktlarının qəbul edilməsi, mövcud olanlarda isə, bu istiqamətdə müvafiq dəyişikliklərin aparılması həmin hüquq və azadlıqların qorunmasını şərtləndirən vacib amillərdəndir. Bu baxımdan, aparılan hüquqi islahatların əsasının yaradılmasında son illər qəbul olunmuş "Məhkəmələr və hakimlər



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb*

## Vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə dair

daşların dövlət orqanlarına müraciət etmək hüququnun həyata keçirilməsi sahəsində aparılan siyasət sistemli və ardıcıl xarakter daşıyır. Bu da icra hakimiyyəti orqanlarının bu istiqamətdəki fəaliyyətinin getdikcə daha da yaxşılaşdırılmasına xidmət edir. Təkcə 2002-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin icra Aparatına vətəndaşlardan 54141 təklif, ərizə və şikayət daxil olmuşdur. Yerli icra hakimiyyəti başçıların aparatına gəldikdə isə 2002-ci ildə, məsələn, Goranboy rayonunda 665, Masallıda 540, Yardımlıda 403, Xanlarda 320 müraciət vətəndaşlardan daxil olmuşdur.

Milli dövletlərdə insan hüquqları və azadlıqlarının məhkəmə müdafiəsi onların təmin edilməsi vasitələri və mexanizmləri arasında daha geniş yer tutur. Onun həyata keçirilməsi prinsipləri və formaları müxtəlif beynəlxalq - hüquqi aktlarda nəzərdə tutulmuşdur. Məsələn, Vətəndaş və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın (1996) 2-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər bir iştirakçı - dövlət insan hüquqları və azad-



və normalarının prioritetliyi haqqında müddəaya əsaslanır.

Azərbaycan Respublikasında son illər məhkəmə sistemində aparılan islahatlar hər bir insanın, vətəndaşın öz hüquqlarının bərpa olunması üçün bütün imkanlardan istifadə edilməsinə təminatın verilməsinə yönəldilmişdir. İnsan və vətəndaş hüquqlarının pozulması ilə əlaqədar mübahisələr yarandıqı

haqqında", "Konstitusiyaya məhkəməsi haqqında", "Prokurorluq orqanları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanunları xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə respublikanın sabiq Prezidenti Hey-

dər Əliyevin rəhbərliyi ilə son dövrlərdə, xüsusilə intensiv aparılan məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış yeni üçpilləli məhkəmə sistemi xidmət edir.

Azərbaycan Respublikasında yaradılmış bu üçpilləli (birinci instansiya, apellyasiya və kassasiya instansiyaları) məhkəmə sisteminin üstünlüyü ondan ibarətdir ki, bu sistem hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquq və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquq görə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır.

Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı ilə əlaqədar, həmçinin onu da qeyd etmək lazımdır ki, məhkəmə və hakimlərin əsas fəaliyyət istiqamətlərini müəyyən edən "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü

maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunla müəyyən edilmiş hallarda məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Bu müddəanın təsbit edilməsi, mütəxəssislərin fikrinə, əvvəlki qanunvericilikdən fərqli olaraq insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin yeni üsulu kimi çıxış edir.

Göründüyü kimi, qeyd olunan və bir sıra digər səlahiyyətlər ölkəmizdə məhkəmə-hüquq sahəsində islahatların aparılması nəticəsində qəbul edilmiş yeni qanunlarla məhkəməyə verilən yeni səlahiyyətlərdir. Bütün bunlar da təsdiq edir ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasında insan və vətəndaş hüquqları və azadlıqları daha etibarlı üsullarla təmin edilir, bu istiqamətdə həyata keçirilən siyasət isə dövlətin ali məqsədlərindən birinə çevrilmişdir.

**Vahid ÖMƏROV,**  
fəlsəfə üzrə fəlsəfə doktoru

25 iyun 2016-cı il

## TƏRS BAXIŞ

**“Gəlsələr lap yaxşı, gəlməsələr...”**

Müsavətin sabiq divan üzvü, “Ag Blok”un həmtəsisçisi Tural Abbaslı adıçəkilən qurumu partiya çevirmək niyyətini bəyan etdikdən sonra, müvəqqəti olaraq siyasi fəaliyyətinin bir qismini Vahid Azərbaycan Partiyası (VAP) daxilində həyata keçirir. Məhz VAP-in qurultayını keçirməklə onun adını “Ağ Partiya”ya dəyişəcəyini, özünü isə sədr seçiləcəyini planlaşdıran



sindədir. Lakin ictimai rəy bu günə qədər yaradılan bir çox siyasi müxalifət partiyalarının ya qısa zaman kəsərində fəaliyyətini dayandırdığını, ya da proseslərə heç bir təsir etmək gücündə olmadığını görməkdədir. Belə olan təqdirdə, növbəti müxalifət partiyasının yaradılması onun ciddi uğurlar əldə etməsinə şübhə altına alır.

Başqa tərəfdən, heç bir partiya ilə ədavət aparmaq fikrində olmadığını deyən T.Abbaslı, hətta partiyasını təsis etməmiş, artıq ədavətin başlanğıcı-

## Tural Abbaslı keçmiş partiyadaşlarını qıcıqlandırdı

sabiq müsavətçi funksioner artıq tədbirin vaxtını və yerini də müəyyənləşdirib. Qurultay həftə sonunda Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərarında keçiriləcək.

**Abbaslı bu dəfə onların bostanlarına, necə deyirlər, “daş atıb”**

Lakin Tural Abbaslının mətbuata verdiyi açıqlamaları və həmin açıqlamaları çərçivəsində sabiq partiyadaşlarını hədəfə alması da nəzərdən yayınmayıb. Məsələn, “Ağ Blok” həmtəsisçisi qurultayın bu vaxta qədər gecikdirilməsinin səbəblərini izah edərkən, bu dəfə tədbirin keçiriləcəyini və həmin tədbirə müxalifətdə olan bütün siyasi partiyaları dəvət edəcəyini deyib. O cümlədən, Müsavatın keçmiş və hazırkı başqanlarını, başqan müavinlərini də dəvət edəcəyini deyən Abbaslı bu dəfə onların bostanlarına, necə deyirlər, “daş atıb”. Bilavasitə, İ.Qəm-

bərin və A.Hacılının adlarını çəkən müxalifətçi funksioner deyib ki, onun fikri ənənəvi müxalifətdə olan digər siyasi partiyalarla düşmənçilik etmək niyyəti yoxdur: “...Bizim rəqəbat aparmaq niyyətimiz var, düşmənçilik aparmaq fikrindən uzağıq. Yeni şəxsi ədavət yoxdur”.

Heç bir partiya ilə ədavətdə olmaq istəmədiyini deyən Abbaslı buna baxmayaraq, Müsavat rəhbərliyini qıcıqlandırır. Sitat: “İ.Qəmbər və A.Hacılı dəvət ediləcək. Gələrlər lap yaxşı, gəlməzlər? Bu da öz qərarları olacaq. Biz heç bir partiya ilə düşmən münasibətdə deyilik”.

**Belə olan təqdirdə, növbəti müxalifət partiyasının yaradılması onun ciddi uğurlar əldə etməsinə şübhə altına alır**

Beləliklə, azmış kimi, ölkədə daha bir müxalifət partiyası yaranmaq ərfə-

nı qoyur desək, yanılmazıq. Çünki bəri başdan bellidir ki, nə İ.Qəmbər, nə də ki, A.Hacılı onun partiya təsis etmə tədbirinə qatılmayacaqlar. Səbəbləri isə bellidir. T.Abbaslı hələ İ.Qəmbərin başqanlıq dönməsində Müsavatın gənclər təşkilatı sədrliyindən divana keçərkən, özündən sonra ciddi qarşıdurmalar yaratdı, A.Hacılı ilə münasibətlərinin pozulması isə Müsavatın qurultaysonrası məlum qarşıdurmaları ilə əlaqəlidir. Bu zaman əminliklə demək olar ki, Abbaslının dəvətinə rəğmən, nə Qəmbər, nə də Hacılı oraya getməyəcəklər. Onlar getməyəcəklərsə, demək, Müsavatın digər rəhbər təmsilçiləri də orada olmayacaqlar.

Hətta belə bir proqnoz irəli sürmək olar ki, Abbaslının qıcıqlandırıcı atmacalar atması qarşı tərəfin sərt ifadələri ilə davam edər, bu isə yeni müxalifət-daxili qarşıdurmanın yaranmasına səbəb ola bilər.

Rövşən RƏSULOĞ

## “Amnesty International” təşkilatı yenidən öz yarıtılmaz mövqeyini ortaya qoyub

*Təhmasib Novruzov: “Vicdan məhbusu” termini Qərbi ölkələrinin bəzi dairələrinin müəyyən dövlətlərə təzyiqli variantı kimi istifadə olunan terminidir*



Vaxtaşırı olaraq xarici maraqlı qüvvələr Azərbaycandakı əlaltılarına dəstək xarakterli açıqlamalar verir, çağırışlarla çıxış edirlər. Bəzən yalana, böhtana daha çox yer ayıran xarici maraqlı dairələr bununla Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurlara, sosial-iqtisadi nailiyyətlərə kölgə salmağa cəhdlər göstərirlər. Dəyişməz amplitudasından çıxış etməsinə görə, cəmiyyətdə müəyyən qədər tanınan “Amnesty International” təşkilatı yenidən öz yarıtılmaz mövqeyini ortaya qoyub. Təşkilat yaydığı növbəti dezinformasiya xarakterli bəyanatında həbsdə olan cəbhəçilərin “vicdan məhbusu” olduğunu elan edib. Sual yaranır: vicdan məhbusu nə olan şeydir və bunun tərifi varmı? Azadlıq Hərəkatçılar Birliyinin

sədri Təhmasib Novruzov “SƏS” qəzetinə açıqlamasında bildirdi ki, bu gün beynəlxalq aləmdə istər siyasi məhbus, istər vicdan məhbusu anlayışları bir mücərrəd anlayış kimi işlədilməkdədir: “Heç kəs “vicdan” və yaxud “siyasi məhbus” anlayışının tərifini verə bilmir. Yeni konkret bunun haqqında bir qərar, sənəd, beynəlxalq hüquqi akt yoxdur ki, “siyasi məhbus” və vicdan məhbusu nə deməkdir? Əgər insan siyasətlə məşğul olursa və bu cinayət törədibse ele həbs olunan kimi onu siyasi məhbus adlandımaq nə dərəcədə doğrudur? Sadəcə olaraq, “Vicdan məhbusu” termini Qərbi ölkələrinin bəzi dairələrinin müəyyən dövlətlərə təzyiqli variantı kimi istifadə olunan terminidir. Əgər bu gün Qərbi dairələri Azərbaycanda hansısa maraqlarını həyata keçirməklə istədikləri məqsədə nail olmaq istəyirlərsə, bu termindən istifadə etmələri ilə heç nəyə nail ola bilməzlər”.

“Nəyə görə bu kimi beynəlxalq təşkilatlar yalnız cəbhəçilərin və ya müsavətçilərin maraqlarından çıxış etməyə üstünlük verirlər? Bunun arxasında siyasi maraqlar dayandığını demək olarmı” sualına cavab olaraq, T.Novruzov bildirdi ki, heç şübhəsiz ki, beynəlxalq təşkilat-

ların cəbhəçilərin və müsavətçilərin maraqlarından çıxış etmələrinin arxasında siyasi maraqlar dayanır: “Niyə, məhz cəbhəçilər və ya müsavətçilər? Ona görə ki, bəzi beynəlxalq təşkilatların isteklərini, məhz müxalifət düşərgəsində olan adları çəkilən qüvvələr həyata keçirməklə məşğul olur. Yeni Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq və ölkəmizdə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq istəyini bu qüvvələr həyata keçirməyə cəhdlər göstərirlər”.

“Məlumatlara görə, Ə.Kərimli eləcə də A.Hacılı müsavətçilərin və eləcə də cəbhəçilərin istirakı ilə toplantı keçirib birgə fəaliyyət qurmaları barədə bəyanat qəbul edəcəklər. Sizcə, bu iki partiyanın bir araya gəlməsi mümkündürmü” sualına cavab olaraq, T.Novruzov bildirdi ki, 1993-cü ildən bu günə qədər adları çəkilən bu qüvvələr dəfələrlə bir araya gəlib ayrılıblar. Onların axıra qədər uzun müddət birgə fəaliyyət yolu tuta bilməmələrinin səbəbi də, məhz bu şəxslərin şəxsi ambisiyalarının olmasından irəli gəlir. Bir sözlə, onların bu cür bəyanatlar vermələri quru sözlərdən və kağız parçasından başqa bir şey olmayacaq”.

GÜLYANƏ

## Taksi xidməti göstərən fərdi sahibkarlar üçün yeni qayda yaradılıb

Bakı Nəqliyyat Agentliyinin yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarlar üçün yeni qayda yaradılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı



Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. O bildirib ki, taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını və hər hansı şikayət olacağı təqdirdə sənətinin müraciət edə biləcəyi “qaynar xəttin” nömrəsini əks etdirən lövhə olacaq.

## İpoteka kreditləri belə veriləcək

İpoteka üçün növbələrin elektronlaşdırılması, ipoteka kalkulyatoru və ilkin ödənişlə bağlı yeni müddəalar bu sahədə mövcud olan neqativ halların qarşısını alacaq. Bir



sözle, ipoteka almaq istəyən şəxsin bütün sənədləri qaydasındadırsa onda onu heç kəs bu hüquqdan məhrum edə bilməyəcək. Ekspertlər prezidentin ipoteka ilə bağlı fərmanının tərffü-

atlarını şərh ediblər. Prezidentin ipoteka məsələləri ilə bağlı imzaladığı son fərmanını ekspertlər vətəndaşların daha asan mənzil sahibi ola bilmələri baxımından yüksək qiymətləndirirlər. Fərmanda ipoteka üçün sənədlərin konkret siyahısının göstərilməsi, eləcə də ipoteka kalkulyatorunun “Elektron İpoteka” portalında yerləşdirilməsi ilə artıq hər bir vətəndaş ona ipoteka kreditinin düşüb-düşmədiyini asanlıqla öyrənə biləcəklər. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, fərmanda diqqətçəkən məqamlardan biri də ipoteka üçün növbələrin elektronlaşdırılmasıdır. Bu isə prosesə hansısa maraqlı şəxslərin müdaxiləsinin qarşısını alacaq. Fərmanda güzəştli ipoteka şərtlərindən yararlanan sosial qruplar siyahısına müəllimlərin də əlavə olunmasını müxtəssislər müsbət hal kimi qiymətləndirirlər. Artıq 5 il müəllimlik stajı olan hər kəs güzəştli ipoteka üçün müraciət edə biləcək. Bundan başqa, yeni qaydalarda bankların özbaşına yüksək məbləğdə ilkin ödənişlər tələb etməsinin də qarşısı alınıb. Yeni qaydalarda ipoteka məbləğinin yuxarı həddinin Azərbaycan İpoteka Fondunun Məşvərət Şurasının sərəncamına verilməsi də bu növ kreditlərin 100 min manata qədər artırılmasına biləcəyindən xəbər verir.

## Səngəçal terminalında faciə: fəhlə yük maşınının altında qaldı

Bakıda fəhlə yük maşınının altında qalaraq ölüb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 22-də Qaradağ rayonundakı Səngəçal neft terminalının ərazisində Neftçala rayon sakini Nahid Quliyev idarə etdiyi “QAZ-53” markalı avtomobili arxaya verərkən su hövzəsinə düşüb və orada fəhlə işləyən Qazax rayon sakini Şadman Kazımov avtomobilin altında qalaraq ölüb.



**İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik-hüquqi dövlət quruculuğu, bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır.**

Real həyatda hüquq və azadlıqların səmərəli şəkildə həyata keçirilməsi üçün onların təmin edilməsinə dair hər cür pozuntulara və dövlətdaxili təsirlərə davamlı olan və təsirli təminatlar mexanizmini zəruri edən dəyərlər sırasında insan hüquq və azadlıqlarının qorunması, humanizmi, ədalət prinsipləri həmişə üstün yer tutur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquq islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi, məhz bu prinsiplərə xidmət edir.

Ulu Öndər respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək, göstərirdi ki, "...Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunubdur. Siyasi plüralizm hökm sürür. Hər şey demokratik prinsiplər əsasında". Şübhəsiz ki, bütün bunlar da ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətində nəzərdə tutulan tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikasının sabiq Prezidenti Ulu Öndər Heydər

gətirib çıxarmış hallara və faktlara siyasi qiymət verilir. Burada insan hüquqlarının, qadınların, uşaqların, milli azadlıqların müdafiəsinə dair dövlət proqramlarının layihələrinin işlənilməsi; qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi; insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının, habelə insan hüquq və azadlıqlarının müdafiəsinə həyata keçirən digər qurumların yaradılması; hüquqi islahatların həyata keçirilməsi əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi; insan hüquqlarının qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi; insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılması və digər məsələlərə dair elmi-tədqiqat institutunun yaradılması və digər məsələlərə dair təkliflərin hazırlanması və lazımı tədbirlərin görülməsi müvafiq dövlət strukturlarına tapşırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti öz Fərmanı ilə müvafiq orqanlar və strukturlar qarşısında belə bir vəzifə də qoymuşdur ki, "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və onlara dəymiş zərərin ödənilməsi məq-

məqsədyönlü şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilmişdir.

Ölkədə insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən siyasətin istiqamətləndirilməsində Azərbaycan Prezidentinin "BMT-nin Ümumdünya İnsan Hüquqları Beynəlməsəsinin 50 illiyinin keçirilməsi haqqında" 16 aprel 1998-ci il, "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" 30 noyabr 1998-ci il tarixli, Azərbaycan Respublikası hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qarşılıqlı anlaşma haqqında memorandum əsasında, razılaşdırılmış layihələr üzrə Azərbaycan Respublikası tərəfindən əlaqələndirici şəxs barədə sərəncamları da xüsusi əhəmiyyət kəsb etmişdir.

Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi və təmin olunması siyasəti çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri ölüm cəzasının ləğvi olmuşdur. Qeyd etmək lazımdır ki, ölüm hökmü Azərbaycanın Cənub Məcəlləsində həmişə olmuşdur və statistikaya görə, 1988-1993-cü illər ərzində 32 nəfər haqqında ölüm hökmü icra olunmuşdur. Onlardan 8 nəfər haqqında hökm 1993-cü ildə Prezi-



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

**KIVDF**

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb*

## Ulu Öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi siyasəti

Əliyev tərəfindən bir sıra mühüm əhəmiyyətə malik fərman və sərəncamlar imzalanmışdır. Bu baxımdan, qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsinə, bu sahədə milli mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərman əhəmiyyətli yer tutur. Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun özünün inkişaf yolunu seçmişdir.

Ölkə Prezidentinin həmin Fərmanında 80-ci illərin axırlarında - 90-cı illərin əvvəllərində Azərbaycanda insan hüquqlarının kütləvi surətdə pozulmasına

sədi ilə müvafiq beynəlxalq qurum və təşkilatlara müraciətlərin qəbul olunmasını təmin etsinlər". Azərbaycan Respublikası Təhsil Nazirliyinə isə "İnsan hüquqlarına dair beynəlxalq aktların öyrənilməsi məqsədilə respublikanın ali, orta ixtisas və orta məktəbləri üçün insan hüquq və azadlıqlarına dair dərslərin hazırlanmasını, olimpiadaların, müsabiqələrin, festivalların və digər tədbirlərin keçirilməsini təmin etmək tapşırılmışdır".

Bütövlükdə, Azərbaycan Prezidentinin bu Fərmanında insan hüquqlarının qorunması sahəsində fəaliyyətin bütün istiqamətləri əhatə edilmişdir. Həmin aktın qəbul olunması ölkədə insan hüquqları və azadlıqlarının müdafiə və təmin edilməsi siyasətinin səmərəli həyata keçirilməsinə, müvafiq qurumların yaradılmasına təkan vermişdir.

Demokratiya yolu ilə inkişaf edən müasir Azərbaycan cəmiyyətində insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində müəyyən olunmuş tədbirlərin əsaslı və

dent fərmanları əsasında icra edilmişdir. 1993-cü ilin iyun ayından isə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin humanistlik siyasətinin bir təzahürü olaraq, Azərbaycanda ölüm hökmünün icrasına faktiki moratorium qoyulmuşdur, bu müstəsna cəza növü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv edilmişdir. Bu addım Azərbaycan dövlətinin humanist və demokratik mahiyyətini, ölkədə insan hüquqlarının qorunmasının necə böyük dəyər olduğunu bir daha təsdiq edir. Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, onların həyata keçirilməsinin təmin edilməsi, bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində icra hakimiyyəti orqanlarının üzərinə böyük vəzifələr düşür. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi ilə digər hakimiyyət qolları ilə yanaşı, icra hakimiyyəti orqanları qarşısında konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları və

azadlıqlarını gözləmək və qorumaq vəzifəsi qoyulmuşdur. Həmin müddəaya müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 3-cü maddəsində yerli icra hakimiyyətləri başçıları fəaliyyətinin əsas prinsipləri sırasında, ilk növbədə, vətəndaşların hüquq və azadlıqları, qanuni mənafehlərinin müdafiəsi prinsipi təsbit edilmişdir.

Əsasnamənin 35-ci maddəsində icra hakimiyyəti başçıları vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində aşağıdakı səlahiyyətləri müəyyən edilmişdir:

- səlahiyyətləri daxilində müvafiq ərazidə ... vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi üçün tədbirlər görmək;
- məhkəmə, prokurorluq və ədliyyə orqanlarına onların işində kömək etmək, onlardan müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafehlərinin

qorunmasının təmin olunması haqqında məlumatlar almaq;

- qanunvericiliyə uyğun olaraq yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsi ilə əlaqədar məsələləri həll etmək;

- vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını təşkil etmək, səlahiyyətləri daxilində onlara dair lazımı tədbirlər görmək, tabeliyində olan idarə, təşkilat və müəssisələrdə həmin işin təşkilinə nəzarəti həyata keçirmək və s.

Bundan başqa, Əsasnamədə yerli icra hakimiyyəti başçıları vətəndaşların əmək, azad sahibkarlıq, istirahət, mənzil, sosial təminat, ekoloji, təhsil, tibbi yardım almaq və digər hüquqların müdafiəsi və təmin olunması sahəsində tədbirlərin görülməsi, bu istiqamətdə fəaliyyət göstərən müəssisələrin işinə nəzarətin həyata keçirilməsi səlahiyyətləri vardır.

**Vahid ÖMƏROV,**  
fəlsəfə üzrə fəlsəfə doktoru

## Yaxşı kitablar oxumaq insanları nəcibləşdirir

Sən demə, ədəbiyyatı sevmək, kitab oxumaq insanın intellektual səviyyəsini artırmaqla bərabər, onu daha xeyirxah və nəcib edir. Müvafiq tədqiqat Böyük Britaniya alimləri tərəfindən aparılıb. AZƏRTAC "AH-onlayn" saytına istinadla xəbər verir ki, elmi eksperimentdə 4 min nəfər iştirak edib. Tədqiqatın nəticələrinə əsasən mütəxəssislər bildiriblər ki, kitab oxumağı sevmənlər nə yuxusuzluqdan, nə stressdən, nə də depressiyadan əziyyət çəkirlər. Üstəlik, onlar həyatın çətin sınaqlarından alnıaçıq-üzüağ çıxırlar.



## Çağatay Ulusoy 500 min dollara ev aldı

7 aydır təhsilini artırmaq üçün Amerikaya gedən aktyor Çağatay Ulusoydan yeni xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, xeyli vaxtdır ekranlardan uzaq gəzən, yalnız yeni layihələr üzərində çalışaraq tamaşaçıların qarşısına çıxmağa hazırlaşan aktyor özünə ev alıb. O, yeni mənzil üçün Los Angelesi seçib. Çağatay həmin ev üçün 500 min dollar pul xərcləyib.



## Dünyada ən nazik günəş paneli yaradılıb

Koreya alimləri dünyada ən nazik fotoelement yaratmağa müvəffəq olublar. AZƏRTAC "ictnews.az" saytına istinadla xəbər verir ki, alimlər yeni həllin ictimai nümayişi zamanı günəş panelini asanlıqla karandaşın ətrafında büküblər. Belə elastiklik və möhkəmlik bu texnologiyadan tamamilə yeni sahələrdə istifadəyə imkan verəcək. "Yeni fotoelementlərin qalınlığını 1 mikrometr (bu, adi günəş paneli ilə müqayisədə 100 dəfə nazikdir) təşkil edir. Yeni texnologiyanın əsas özəliyi ondan ibarətdir ki, indi onu 2,8 millimetr diametrlə eşyanın ətrafında bükmək olar. Həmçinin yeni fotoelementlər gələcəyin cihazlarında tətbiq ediləcək. Bununla belə, Koreya alimlərinin texnologiyası kütləvi istifadəyə çıxarılmamışdan öncə hələ müxtəlif sınaqlardan keçməlidir.



## İnsan ölür, amma şüuru yaşayır

Elm adamları ölümdən sonra da şüurun davam etdiyini kəşf ediblər. Bu qənaətə İngiltərə, Amerika və Avstraliya həkimləri 15 xəstəxanada apardıqları araşdırmadan sonra gəliblər. İnfarkt keçirən, kliniki olaraq ölənlər və yəni-dən geri qayıdan 2 min insan üzərində edilən tədqiqatdan sonra məlum olub ki, həmin insanların 40 %-nin beyni dayansa belə, şüuru itmir. İnfarkt keçirən 57 yaşlı bir ingilisin ürəyi 3 dəqiqəlik dayansa da, "o dünyadan" geri qayıtdıqdan sonra ətrafındakı həkimlərə nə gördüyünü danışmağa başlayıb. Bəzi xəstələr kinolarda təsəvvür edilən kimi, ağ parlaq işıq gördüyünü, bəziləri isə bir əlin onların boğazından bərk yapışaraq boğmağa çalışdığını söyləyiblər. Bir qrup xəstələr isə qorxu, təəcüb və rahatlıq dolu bir hiss yaşadığını deyib. Qeyd edək ki, edilən araşdırmalardan sonra Amerikanın tanınmış alimlərindən Sam Parnia insan öldükdən sonra şüurunun itmədiyini söyləyib.



# SƏS

Son səhifə

25 iyun



## Fatih Terim qərarını açıqladı

Türkiyə millisinin baş məşqçisi Fatih Terim gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, 62 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək. Milli komandanın futbolçuları ilə görüşən Terim bunları deyib: "Şansımız olsaydı, "Avro-2016"da yolumuza davam edərdik. İndi istirahət edərək yeni mövsümə yaxşı başlayın. Yaxşı hazırlaşın ki, "DÇ-2018" in seçmə mərhələsinə də uğurlu start verək". Türkiyə mətbuatı bu çıxışa istinad edərək, Terimin vəzifəsində qalacağını yazıb. Qeyd edək ki, 2013-cü ildən Türkiyə millisini çalışdıran Terimin "Qalatasaray"ın baş məşqçisi təyin olunacağı barədə də xəbərlər yayılıb.

## Milli komandamızda yeni məşqçi

Futzal üzrə milli komandanın fiziki hazırlıq üzrə məşqçisi Biro Jadede həvalə olunub. SİA-nın məlumatına görə, təyinatdan sonra AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi Biro Jadenin iştirakı ilə görüş keçirilib. Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.



## Teymur Məmmədov finala yüksəldi

Azərbaycan boksçusu Teymur Məmmədov (+81 kq) Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna səbəb onun dünən üz-üzə gəlməli olduğu rəqibi - rusiyalı Pyotr Xamukovun da tibbi yoxlanışdan keçə bilməməsi olub. 1/4 finalda döyüşsüz keçirərək Rioya lisenziyanı təmin edən boksçumuz yarımfina mərhələsinə də ringə çıxmada adlayıb. Döyüş keçirmədən daha 2 boksçu qalib elan olunub. Haitili Riçardson Hitçinslə (69 kq) türkmənistanlı Arslanbek Açılov (75 kq) artıq finalda rəqiblərini gözləyir. Onların müvafiq olaraq qarşılaşmalı olduğu Qari Russell (ABŞ) və Krişan Vikas (Hindistan) da Xamukov kimi tibbi yoxlanışdan keçə bilməyiblər.

## Veteran cüdoçumuz qitə birincisi olub

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir qızıl medal yazdırıb. Çempionatda 90 kiloqram çəki dərəcəsinə ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti qarşılaşmasında Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb. Veteran cüdoçumuzun yarımfinaaldakı rəqibi də fransalı olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həllədiçi görüşdə F.Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Digər təmsilçilərimiz - Təriyel Məmmədov (60 kq) beşinci, Mübariz Pənahov (100 kq) isə yeddinci yeri tutub.



## PSJ Blana 22 milyon avro təzminat ödəyəcək

PSJ baş məşqçisi Loran Blanla yollarını ayırır. Qol.az-ın "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, tərəflər arasında müqavilənin ləğvi ilə bağlı razılıq əldə olunub. Paris təmsilçisi 50 yaşlı mütəxəssisə 22 milyon avro təzminat ödəyəcək. Yaxın günlərdə Blanın vəzifəsindən ayrılması ilə bağlı rəsmi açıqlama veriləcək. Fransalı mütəxəssisi PSJ-də "Sevilya"dan ayrılan Unai Emerinin evəzləyəcəyi gözlənilir. Qeyd edək ki, Blan 2013-cü ildən PSJ-ni çalışdırıb.

## "Atletiko" Qrizmannla müqaviləni uzatdı

"Atletiko" hücumçusu Antuan Qrizmannla müqavilənin müddətini artırıb. Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 5 ildir və 2021-ci ilin yayında başa çatacaq.



## Təbrik!

Balaca Elnur balanın 7 ayı tamam olması və babası Cinqizin 48 yaşını tamam olması münasibəti ilə ailəsi səmimi qəlbdən təbrik edir. Elnura və babası Cinqizə uzun ömür, can sağlığı arzulayırlar.



**Baş redaktor:**

**Bəhrüz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492  
http://www.ses-news.az  
http://www.sesqazeti.az  
E-mail: ses@sia.az  
Tel: 598-33-90 Faks: 493-11-62**

**Buraxılışa məsul: Mətləb Salahov**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.  
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500**